



◆ Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyaya səfəri

Praqada İlham Əliyevin Şarl Mişel ilə görüşü olub



"Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda "dəyirmi masa" keçirilib

Oktyabrın 6-da Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda "dəyirmi masa" keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Sülhə yavaş-yavaş yaxınlaşırıq



Azərbaycan Prezidenti "Avropa siyasi birliyi" Zirvə Toplantısının açılış plenar iclasında iştirak edib



Prezident İlham Əliyev Praqada işçi nahar formatında keçirilən bağlantı plenar iclasında iştirak edib

Oktyabrın 6-da Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində işçi nahar formatında bağlantı plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

"Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər"

Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib

İlham Əliyevin sərkərdəliyi və rəhbərliyi ilə "ruhlar şəhəri" dünya şəhərinə çevrilir



"Mina əkinləri"ndən dirçələən Ağdam

2023
HEYDƏR ƏLİYEV ili

Azərbaycançılıq idealının rəmzi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi haqqındakı 29 sentyabr 2022-ci il tarixli sərəncamı "Heydər Əliyev ili"nin həm nəzəri-metodoloji mahiyyətini, həm də əməli-praktik istiqamətlərini aydın surətdə əks etdirir.

Heydər Əliyev irsinə ehtiramın nümunəsi

Zamanın, müstəqilliyimizin ilk illərinin ağır siyasi proseslərinin həvalə etdiyi dövlətə və xalqa xidmət missiyasını Ulu Öndər Heydər Əliyev 1993-cü ildən sonra da qətiyyətlə yerinə yetirdi. O dövrdə hələ kövrək olan müstəqilliyimiz məhz Heydər Əliyevin sayəsində bütün təhlükələrdən xilas oldu.

Baş Prokurorluq və Xarici İşlər Nazirliyi birgə brifinq keçirib

Ermənistan silahlı qüvvələri tərəfindən Cenevrə konvensiyalarının kobud surətdə pozulması nəticəsində 1988-1994-cü illərdə 3890 nəfər itkin düşüb. Onlardan 3171 nəfəri hərbi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-nin əsir-girav götürülməsi barədə məlumatlar mövcuddur. Əsir və girovluqdan azad edilmiş 1480 nəfər şəxsə 378-i hərbi qulluqçu, 1102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub. Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub.

Fərrux, Daşaltı və Edillidə aşkarlanmış əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə məxsus kütləvi qəbirlərin ermənilər tərəfindən törədilmiş hərbi cinayətlərin birbaşa sübutu olduğunu vurğulayan İlqar Səfərov deyib: "Ötən il fevralın 17-də Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfərə məxsus meyit qalıqları, cari il martın 28-29-da Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkar edilən meyit qalıqları, fevralın 23-26-da Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfər şəxsə aid (biri qadın olmaqla) meyit qalıqları, sentyabrın 15-29-da Xocavənd rayonunun Edilli kəndi ərazisində baxış zamanı aşkar edilmiş kütləvi məzarlıqdan 18 nəfər şəxsə aid meyit qalıqları çıxarılaraq götürülüb. 2014-cü ildən etibarən Birinci Qarabağ müharibəsində itkin düşmüş 3400 şəxsin ailə üzvlərindən Beynəlxalq Qızıl Xaç Komitəsinin mütəxəssisləri tərəfindən 10583 bioloji nümunə toplanıb. 490 nəfər itkin düşmüş şəxsin qohumlarının müəyyən edilərək DNT nümunəsi götürülməsi prosesi davam edir".

Azərbaycan və Türkiyə HDQ xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar



Edillidə aşkarlanmış kütləvi məzarlıq dünya mətbuatında

Dünyanın nifrətlə qarşıladığı erməni vəhşilikləri xarici ölkələrin televiziya verilişlərində, qəzet və jurnallarında gündəm olub. Yaponiyanın "ajmedia.jp" portalında yapon və ingilis dillərində yayılan məlumatlarda erməni hərbiçilərinin Birinci Qarabağ müharibəsində Xocavənd Edilli kəndində azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək bəsdirtdikləri daha bir məzarlığın tapıldığı diqqətə çatdırılaraq burada 12 nəfərin qalıqlarının üzə çıxarıldığı bildirilib. Məlumatlarda əşyalarla birlikdə aşkarlanan skeletlərin əllərinin və ayaqlarının məftil və kəndirle bağlandığı vurğulanıb. Müvafiq qurumların nümayəndələrinin və KİV təmsilçilərinin kütləvi məzarlığa baxış keçirdiyi qeyd edilib. Məlumatda o da bildirilib ki, cari ilin fevralında əraziyə səfər edən Fransa, Niderland, Çexiya, ABŞ, Ukrayna, Moldova, Türkiyə, Şimali Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən olan jurnalistlər həmin kənddə tapılan birinci məzarlıqda erməni vandalizmini ləntə alıblar.

Ermənilər tarixboyu istər Azərbaycanda, istərsə də xarici ölkələrdə xalqımıza qarşı terror, soyqırım aktları və kütləvi qırğınlar törətmişlər. 1918-ci ilin martında erməni terror silahlı birləşmələrinin törətdiyi qırğınlar zamanı 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Daha sonra Qubada, Şamaxıda, Göyçayda, Salyanda və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırım davam etdirilmiş, insanlar bəzən diri-diri xəndəklərə, quyulara atılmış və ya kütləvi halda vəhşicəsinə qətlə yetirilmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyaya səfəri

Praqada İlham Əliyevin Şarl Mişel ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdədir.

AZƏRTAC xəbər verir ki, oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşü olub.

Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normalaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olundu. Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd etdi.

Şarl Mişel bununla bağlı dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı gələcək ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olundu.

Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparıldı.



"Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda "dəyirmi masa" keçirilib



Əvvəli 1-ci sah.

"Dəyirmi masa"da çıxış edən Prezident İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni vəziyyət yaranıb. Ermənistan tərəfindən 30 illik işğala, işğal dövründə törədilmiş dağıntılara, vəhşiliklərə baxmayaraq, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Dövlətimizin başçısı deyib ki, bu sülh müqaviləsinin əsasını Azərbaycanın təklif etdiyi 5 prinsip - Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyi qarşılıqlı şəkildə təməli; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdən; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəq-



liyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı marağ doğuran digər sahələrdə əməkdaşlığın qurulması təşkil etməlidir. Prezident İlham Əliyev bu xüsusda Ermənistanla Azərbaycan arasında münasibətlərin normalaşdırılması prosesində və Brüssel sülh gündəliyinin formatında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı və təşəbbüsü ilə keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı xatırladı ki, oktyabrın 2-də iki ölkənin xarici işlər nazirləri bu xüsusda görüş keçiriblər. Sülh müqaviləsi üzrə danışıqlar uzun müddət davam etməli, mümkün q-

sa zaman kəsiyində başa çatdırılmalıdır. Prezident İlham Əliyev eyni zamanda qeyd edib ki, Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normalaşdırılması üzrə aparılan prosesi dəstəkləyir. Vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında olan normalaşma prosesi və Türkiyə ilə Ermənistan arasında olan normalaşma prosesi bir-birini tamamlayacaq proseslərdir, bütövlükdə regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət göstərə biləcək haldır. Dövlətimizin başçısı həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü

formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd edib. Deyib ki, burada da enerji, kommunikasiya və qarşılıqlı marağ doğuran digər məsələlər müzakirə edilə bilər. Yekunda Prezident İlham Əliyev bir daha dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin rolunu qeyd edib, xüsusilə ərazi bütövlüyü prinsipinə diqqət çəkib. Bu prinsipə münasibətdə eyni yanaşmanın və dövlətlərarası münasibətlərdə bu prinsipin üstünlük təşkil etməsinin vacibliyini vurğulayıb. Həmçinin bu prinsipə münasibətdə selektiv yanaşmaların kənar qoyulmasının önəmini qeyd edib.

Azərbaycan Prezidenti "Avropa siyasi birliyi" Zirvə Toplantısının açılış plenar iclasında iştirak edib



Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısının açılış plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Çex Respublikasının Baş naziri Petr Fiala Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə Toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.

Sonra plenar iclas keçirilib. İclas başa çatandan sonra iştirakçılar birgə foto çəkiliblər.



Qeyd edək ki, "Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi marağ doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. İlk dəfə keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Toplantı özində liderlərin müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlik məsələlərini müzakirə edə biləcəklər.



Sülhə yavaş-yavaş yaxınlaşırıq



Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyaya səfəri

“Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər”

Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

Prezident İlham Əliyev: Buryun, eşdiyəm sizi.

- Cənab Prezident, ilk növbədə bizə vaxt ayırdığınızla görə minnətdarlığımızı ifadə edirik. Bu gün kifayət qədər sıx qrafikiniz var idi. İlk görüş Avropa İttifaqı Surasının prezidenti Şarl Mişelə oldu. Sülhə doğru daha bir addımın atılması üçün son görüş də onun vasitəçiliyi ilə keçirildi. Daha da yaxınlaşa bilirikmi və bu prosesdə Avropa İttifaqının, şəxsən Şarl Mişelin rolunu necə qiymətləndirirsiniz?

- Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq və Şarl Mişelin də bu sahədəki fəaliyyətini mən yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Bu dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə gətirmə üçün önemi olacaq.

Hələ ki təmaslar davam edir. Biz danışıq ki, şam yeməyindən sonra yenə də bir araya gələk. Hər halda, sülh prosesinə artıq tokan verildi. Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bizim fikrimizə, bunun ardı kəsilməməlidir. Tezliklə nazirlər ikinci dəfə görüşməlidirlər və biz təklif etdik ki, ondan sonra hər iki ölkənin işçi qrupları da bir araya gəlsinlər, bəlkə də bir görüş kimi yox, bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni, bizim niyyətimiz bundan ibarətdir. Hesab edirəm Praqa görüşləri - həm bu gün şəhər Şarl Mişelə bir saat yarım görüş keçirdik, bir çox məsələləri müzakirə etdik və indiki görüş, axşam keçiriləcək görüş də bir məqsədi güdür ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanın.

- Cənab Prezident, Azərbaycanın bu tədbirə dəvət olunması ölkəmizin Avropa üçün artan əhəmiyyətini bir daha vurğuladı. Bəs, Azərbaycan-Avropa İttifaqı münasibətləri yaxın gələcəkdə hansı istiqamətlərdə inkişaf edə bilər?

- Bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır, əlbəttə ki, ilk növbədə enerji sahəsində. Buna misal olaraq bu ilin iyul ayında Avropa Komissiyasının prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumunu qeyd edə bilərik. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən həyata keçirilən layihələrin əhəmiyyəti bu gün özünü daha da büruzə verir.

Digər istiqamətlər, əlbəttə ki, siyasi dialoq. Avropa İttifaqı bizim üçün çox önəmli tərəfdaşdır və yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşmır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturunu Avropa üçün də çox önəmlidir. Həm "Şərqi-Qərbi", həm də "Şimal-Cənub" nəqliyyat dəhlizlərini nəzərdə tuturam. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Yəni, bir çox sahələr üzrə - əlbəttə ki, təhsil, humanitar sahə çox önəmlidir. Mən deyə bilərəm ki, son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb. Mən bunu çox yüksək qiymətləndirirəm.



O ki qaldı Azərbaycanın bu tədbirə Avropa tərəfindən dəvət edilməsinə, bunu, əlbəttə, biz yüksək qiymətləndiririk. Bu, yeni platforma, müzakirələr təşəbbüsüdür. Hələ ki bu təşəbbüsün gələcəkəyi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Amma hər halda, Azərbaycanın həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi - Çexiya tərəfindən bu Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri vardır.

- Cənab Prezident, enerji məsələsinə toxundunuz. Bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu necə qiymətləndirirsiniz? Mövcud geosiyasi vəziyyətdə Azərbaycan qazı Avropaya nə vaxt verib və qazan həcmini artırmaq üçün Avropa hansı addımlar atmalıdır?

- Deyə bilərəm ki, burada da çox dəqiq və açıq gündəlik var. Çünki biz öz enerji layihələrimizi uzun illərdir icra edirik. Sadəcə, indiki dünyada mövcud olan geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırıb. Əgər belə demək mümkündürsə, tale elə getirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artıb. Bu yaxınlarda Bolqarıstanda Yunanistan-Bolqarıstan İnterkonnektorunun açılış mərasimində də mən bu barədə məlumat verdim ki, biz ötən il qaz ixracatımızı övvəlki ilə nisbətən 40 faiz artırıb. Bu il təxminən 30-40 faiz artıracağıq. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir və biz buna getməyə hazırıq və buna gedirik. Ona görə Avropa İttifaqı ilə imzalanmış memorandum əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də daha çox. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Eyni zamanda Azərbaycanda bərpaulunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Həmçinin enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək, yəni, biz bu qədər itkilərlə üzlənməyəcəyik. Ona görə bu gün mümkün olan qaz ixrac potensialımızı təsəvvür etmək bir qədər çətin, çünki daha da çox ola bilər. Biz, əlbəttə ki, çox təvazükarcasına bir rəqəmləri söyləndiririk. O rəqəmləri söyləndiririk ki, onların həyata keçməsinə tam əminik. Amma əminəm ki, daha çox olacaq. Bizim həm qazımız, həm

neftimiz, eyni zamanda elektrik enerjimiz də Avropa qitəsinə ixrac ediləcəkdir. Buna nail olmaq üçün indiki konkret proqramlar işlənilib hazırlanıb, bəlkə də bu haqda danışıq bir qədər tezdir. Amma ümid edirəm ki, yaxın 6-7 ay ərzində bu sahədə də çox ciddi irəliləyiş olacaq. Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır.

- Cənab Prezident, Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşün detalları barədə də öyrənmək istərdik. Nəzərə alsaq ki, Azərbaycanın ərazisində hələ də qanunsuz erməni silahlı birləşmələri mövcuddur, digər tərəfdən isə, Azərbaycan üçün əsas prioritet minna təhlükəsizliyi məsələsidir. Ermənistan isə hələ də təxribatlar törətməyə davam edir. Görüş çərçivəsində hansı məsələlərə toxunuldu və istərdik ki, Siz tərəftən sükütdə məlumat verəsiniz.

- Bəli, bu məsələ bütün görüşlərdə qaldırılıb. Bu gün də Ermənistan baş naziri ilə tədbir çərçivəsində ayaqüstü söhbətim də olmuşdur, bundan sonra da olacaqdır. Ermənistanın bu addımlarının sülhə zərər verməsi haqqında Azərbaycan tərəfi hər dəfə öz sözünü deyir. Bu gün dördtərəfli görüşdə də mən qeyd etdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra erməni tərəfindən ən azı 1400 minə basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Onu da bildirdim ki, 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Minaların basdırılması yeganə cinayət deyil.

Siz də qeyd etdiniz ki, bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb. Biz bunu tələb edirik. Düzü, onların bir qismi çıxarılıb, amma hələ də onlar torpağımızda mövcuddur və ümid edirəm ki, buna da son qoyulacaq. Çünki bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycanıdır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq növbəti dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malik-

dirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsi yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.

- Cənab Prezident, Ermənistanın baş naziri Nikol Paşinyanla görüş barədə danışıqdan, növbəti belə görüşün noyabrda keçiriləcəyi elan edildi. Artıq gələn ay sülh müqaviləsi bağlana bilərmi, ümumiyyətlə, bu sənədin razılaşdırılması hansı mərhələdədir? Nəqliyyat yollarının açılması barədə maddənin bu sənədə daxil olduğunu nəzərə alsaq, o, region üçün nə kimi əhəmiyyət daşıyır?

- Prinsipcə, hələ bir müddət bundan əvvəl mən demişəm ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəlilə-

mir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməyə də, hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik. Deməliyəm ki, bizim tərəfdən elan edilən beş prinsipə bağlı heç kimin - nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbii, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir.

Bizim daxili məsələlərə gəlin, təbii ki, sülh müqaviləsində bu barədə söhbət gedə bilməz. Qarabağda erməni əhalinin həyatının

necə qurulacağına gəlin, bu, ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxara- caq. Çünki Azərbaycan cəmiyyəti- ne inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kimsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər.

Buna görə də sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez

paraflandırılmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirsəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yətinəncə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq. Əlbəttə ki, kommunikasiyaların açılması - bu, mümkün sülh müqaviləsinin hissəsi deyil, bu, mahiyyətcə artıq olmalıdır. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Bu gün mən Ermənistanın baş nazirinə yenə də müraçiat edəndə ki, nəhayət, bizə avtomobil yolu üçün marşrut verin, təəssüflər olsun, yenə də cavab ala bilmədim. Bu, hətta gül-məli də deyil, çünki orada o qədər də böyük sahə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılmalıdır. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə bəhbərçidir. Lakin biz hələ sabir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun. Buna görə də bu suallar fikrimcə, ölkə rəhbərləri səviyyəsində noyabrda planlaşdırılan Brüssel görüşünə gündəliyində də, xarici işlər nazirlərinin tarixi hələ müəyyən edilməyən görüşündə də, bu ay Brüsseldə bizim təklifimizlə təşkil olunacaq delimitasiya üzrə görüşlərdə də üstünlük təşkil edəcəkdir.

- Cənab Prezident, icazənizlə, iki məsələyə görə Sizə bir daha təşəkkürümüzlə bildirik. Qeyd etdiniz ki, bundan sonra da Sizin görüşünüz nəzərdə tutulur. Birincisi, sıx qrafikinizdə bizə vaxt ayırdığınızla görə. İkincisi isə, bu gün liderlərin birgə fotosu çox geniş yayıldı, sosial şəbəkələrdə çox geniş müzakirə olundu və qeyd etdiniz ki, bizim müvəqqimiz, mərkəzdə və öndədir. Əslində, Azərbaycan bu müvəqqimə görə bir daha təşəkkür edirik.

Prezident İlham Əliyev: Mən də təşəkkür edirəm. Çox sağ olun.

Praqada Azərbaycan, Fransa, Avropa İttifaqı Surası və Ermənistan liderlərinin yenidən görüşü olub

Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Surasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə yenidən görüşü olub.



Bas nazir: "Azərbaycan bundan sonra da Xəzəryanı dövlətlərin xalqlarının rifahı naminə çoxtərəfli əməkdaşlığın inkişafı üçün bütün səyləri göstərəcək"

Oktyabrın 6-da Rusiya Federasiyasının paytaxtı Moskvada II Xəzər İqtisadi Forumu öz işinə başlayıb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, forumda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Mohber, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin, Qazaxıstan Respublikasının Baş naziri Alihan Smailov və Türkmənistanın Nazirlər Kabinetinin müavini Xocamurad Geldimuradov iştirak ediblər.

Forum iştirakçıları əvvəlcə məhdud tərkibdə danışıqlar aparıb, iyunun 29-da Aşqabadda keçirilən 6-cı Xəzər Zirvə toplantısının yekunlarını nəzərdən keçiriblər.

Daha sonra 2-ci Xəzər İqtisadi Forumunun plenar iclası baş tutub. İclasda çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycanın xarici siyasət strategiyasında Xəzəryanı dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur.

Qeyd olunub ki, Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti maraqların qarşılıqlı nəzərə alınması, suverenliyə, ərazi bütövlüyünə, müstəqilliyə hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır.

Xəzəryanı dövlətlər arasında sahəvi əməkdaşlığın sanballı hüquq-müqavilə bazasına toxunan Ə.Əsədov bildirib ki, bu baza bir çox sahələrdə, o cümlədən təhlükəsizlik, ticarət-iqtisadi əməkdaşlıq, nəqliyyat, ekoloji məsələlər, eləcə də qarşılıqlı maraqlı digər sahələrdə əhatə edir.

Bu baxımdan 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Xəzəryanı ölkələrin hərtərəfli əməkdaşlığı üçün əsas sənəd kimi səciyyələndirilib, onun tezliklə qüvvəyə minməsinin Xəzərdə bütün sahələrdə gələcək əməkdaşlığa böyük töhfə verəcəyini əminlik ifadə edilib.

Azərbaycanın iqtisadi göstəricilərinə toxunan Baş nazir qeyd edib ki, cari ilin 8 ayının yekunlarına görə ölkədə iqtisadi artım müşahidə olunur, xarici ticarət sahəsində müsbət dinamika qorunub saxlanılır.

"Səvindirici haldır ki, pandemiya zəiflədikcə, Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi də artım trayektoriyasına qayıdıb", - deyən Ə.Əsədov əlavə edib ki, 2022-ci ilin 8 ayı ərzində Azərbaycanın Xəzər regionu ölkələri ilə ticarət dövriyyəsi 45 faizdən çox artıb.

Nəqliyyat-tranzit sektorunda əməkdaşlığa diqqət çəkən Baş nazir Azərbaycanın Xəzər dənizindən keçən "Şərqi-Qərbi" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə və inkişafına mühüm töhfə verdiyini qeyd edib.

"Şərqi-Qərbi" və "Şimal-Cənub" dəhlizləri ilə Azərbaycan ərazisindən yükdaşımada ilbəl artım müşahidə olunur. Belə ki, bu ilin 8 ayı ərzində "Şərqi-Qərbi" dəhlizi ilə ölkəmiz vasitəsilə tranzit yükdaşımalar 20 faiz, "Şimal-Cənub" marşrutu üzrə isə 33 faiz artıb", - deyən Ə.Əsədov bildirib.



Baş nazir Bakı Beynəlxalq Dəniz Ticarət Limanını bu dəhlizlərin əsas həlqəsi adlandıraraq və liman vasitəsilə tranzit yükdaşımaların həcmində hər il artımın diqqətə çatdırıb.

Ə.Əsədovun sözlərinə görə, beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsi kimi Xəzər regionunun əhəmiyyətini artırması həm də dəniz limanlarının rolunun optimallaşdırıl-

masını nəzərdə tutur. Bununla əlaqədar olaraq, Bakı limanının yükəmə qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində işlər aparılır.

Xəzər üzərindən beynəlxalq daşımalarla danışan Ə.Əsədov da yazaşma probleminə diqqət çəkib. Qeyd olunub ki, Xəzəryanı dövlətlər üçün dənizin dibinin dərinləşdiril-

məsi istiqamətində daimi işlərin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb. Yüklərin tam həcmdə daşınmasının təşkili üçün bu problemin həllinin zəruriliyi vurğulanıb.

Sentyabrın 9-da Bakıda keçirilən Azərbaycan, Rusiya və İran arasında ilk üçtərəfli görüş "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi-

nin inkişafı üçün mühüm addım kimi qiymətləndirilib.

Görüşün yekunlarına dair rəfərlərin 2030-cu ilə qədər "Şimal-Cənub" dəhlizi ilə tranzit səviyyəsinin ildə 15 milyon tona çatdırılması üçün əməkdaşlığa və imkanların qiymətləndirilməsinə hazır olduqlarını əks etdirən Bakı Bəyannaməsi imzalanıb.

Forum iştirakçılarına Azərbaycanın mülki yük donanmasının, eləcə də Bakı Gəmiqayırma Zavodunun imkanları barədə məlumat verilib, diqqətə çatdırılıb ki, bütün Xəzəryanı dövlətlər onun imkanlarından yararlanı bilərlər.

Azərbaycanın Transxəzər beynəlxalq nəqliyyat marşrutundan sə-

mərəli istifadə edilməsinə mühüm töhfəsi qeyd olunub.

Baş nazir vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən sonra formalaşan yeni realiaqlar regionda nəqliyyat marşrutlarının imkanlarını genişləndirməyə imkan verir. "Bu gün biz regional nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üzərində fəal işləyirik. Bu mənada Zəngəzur dəhlizinin açılması mühüm əhəmiyyət kəsb edir", - deyən Əli Əsədov qeyd edib.

Forum iştirakçıların diqqəti, həmçinin Xəzər dənizinin dibi ilə Azərbaycandan Qazaxıstan və Türkmənistanı fiber-optik kəblərlərin çəkilməsinə nəzərdə tutulan kommunikasiya layihələrinə yönəldilib.

Bildirilib ki, bu yaxınlarda Azərbaycan və Qazaxıstanın aparıcı telekommunikasiya operatorları Astanada müvafiq layihə üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar.

Həmçinin Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığını artırmaq üçün böyük imkanların olduğu vurğulanıb.

Ə.Əsədov Xəzərin Azərbaycan sektorunda karbohidrogen hasilatının uğurla həyata keçirildiyini qeyd edərək bu prosesdə Rusiya və İran şirkətlərinin də iştirak etdiyini bildirib.

Baş nazir Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki "Dostluq" karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə əldə olunmuş razılığa da qeyd edib.

Diqqətə çatdırılıb ki, Qazaxıstan və Türkmənistan öz enerji resurslarının tranziti üçün Azərbaycanın nəqliyyat və boru kəməri infrastrukturundan istifadə edib.

Ekoloji problemlərə toxunan Baş nazir bildirib ki, Azərbaycan Xəzəryanı dövlətlərin bu məsələ ilə bağlı narahatlığını bölüşərək Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün fəal səylər göstərir.

Bildirilib ki, oktyabrda Bakıda Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 6-cı Konfransının keçirilməsi planlaşdırılır.

Baş nazir Azərbaycanın bundan sonra da Xəzəryanı dövlətlərin xalqlarının rifahı naminə çoxtərəfli əməkdaşlığın inkişafı etdirilməsi üçün bütün səyləri göstərməyə hazır olduğunu bildirib.

Plenar iclasın yekunlarına dair II Xəzər İqtisadi Forumunun Komitəsinin imzalanıb.

Baş nazir Əli Əsədov Moskvada Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşüb



Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Moskvada Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Moskvada keçirilən II Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanıb.

Həmçinin ikitərəfli gündəliyin bir sıra praktiki məsələləri, o cümlədən iqtisadi-ticarət, nəqliyyat, energetika və humanitar sahələrə aid məsələlər nəzərdən keçirilib.

Moskvada Azərbaycanın Baş naziri ilə İranın Birinci vitse-prezidenti arasında görüş keçirilib



Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Moskvada İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Azərbaycan-Türkiyə qardaşlığı bütün dövlətlər üçün örnəkdir

Milli Məclisin Sədri Sahibə Qafarova İndoneziyaya işgüzar səfəri çərçivəsində oktyabrın 6-da paytaxt Cakarta da Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şəntop ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, TBMM Sədri Mustafa Şəntop Milli Məclisin Sədri Sahibə Qafarova ilə növbəti dəfə görüşməkdən məmnunluğunu ifadə edərək Ermənistanın təcridatı nəticəsində şəhid olmuş hərbi qulluqçularımıza bağlı başsağlığı verib. Onun sözlərinə görə, Ermənistanın bu təcridatı bir daha regionda daimi sülh və təhlükəsizliyin nə qədər vacib olduğunu göstərdi. Türkiyə Böyük Millət Məclisinin Sədri vurğulayıb ki, Ermənistan sülh müqaviləsini imzalamalıdır, sabitlik üçün başqa yol yoxdur.

O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi böyük yenidənqurma və bərpa işlərindən danışaraq mədə-



niyyət paytaxtı Şuşanın və bütövlükdə Qarabağın tam bərpası istiqamətində görülən işlərin uğurla davam etdirilməsindən məmnunluğunu bildirib. Mustafa Şəntop Luqanın Zabux və Sus kəndlilərinin Ana Vətəni qaytarmasına sevindiklərini ifadə edib.

TBMM Sədri görüşdə dost və qardaş ölkəmiz və parlamentlərimiz arasında münasibətlərin yüksək səviyyəsindən bir daha razılığını ifadə edərək əlaqələrimizin ildən-ilə daha da genişləndiyini qeyd edib.

Milli Məclisin Sədri Sahibə Qafarova səmimi görüşü və səs-

ləndirdiyi fikirlərə görə Türkiyə Böyük Millət Məclisinin Sədrinə minnətdarlığını ifadə edərək bildirdi ki, ölkəmiz və xalqlarımız arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətləri bu gün bütün dövlətlər üçün örnək təşkil edir. O, bu əlaqələrin daha da inkişafında və genişlənməsində iki qardaş ölkənin dövlət başçıları xüsusi rolunu qeyd edib. Spiker Sahibə Qafarova sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşü xatırladaraq qeyd edib ki, bu görüş və ümumilikdə prezidentlərimiz arasında keçirilən çoxsaylı görüşlər qardaşlığımızın daha da möhkəmlənməsinə xidmət edir.

Görüşdə Milli Məclisin Sədri diqqətə çatdırıb ki, 2023-cü il həm qardaş Türkiyədə, həm də Azərbaycanda tarixi yubileylərlə zəngindir. Qarşından gələn ildə Azərbaycan xalqının Ümmümilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Həmçin

2023-cü il Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümünün qeyd edilməsi ilə əlaqədar. O, hər iki tarixi hadisə ilə bağlı qardaş ölkəmizdə geniş tədbirlərin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Parlamentlərimiz arasında münasibətlərin qardaş ölkəmiz və xalqlarımız arasında əlaqələrin ruhuna və dinamikasına uyğun olaraq inkişaf etdiyini bildiren Milli Məclisin Sədri deyib ki, Milli Məclis və TBMM-in parlamentlərarası əməkdaşlığı ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda uğurla həyata keçirilib. Beynəlxalq parlamentlərarası qurum və platformalar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirilməsi, deputatlarımızın qarşılıqlı olaraq ölkəmizə və müvafiqiyyətli dəstəkləməsi sarsılmaz dostluq və qardaşlıq münasibətlərimizin yüksək səviyyədə olmasının bariz göstəricisidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

Milli Məclisin Sədri Sahibə Qafarova Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri ilə görüşüb

İndoneziyaya işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova oktyabrın 6-da Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsy Hoyl ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, spiker Sahibə Qafarova "Böyük iyirmilik" Ölkələrinin Parlament Sədrələrinin 8-ci Sammiti çərçivəsində İcmalar Palatasının sədri ilə görüşməkdən məmnunluğunu ifadə edərək bildirdi ki, parlament sədrələrinin sammiti kimi tədbirlər parlamentləri bir araya gətirmək və ümumi maraqları müzakirə etmək üçün mühüm çərçivədir.

Cari ilin iyul ayında Birləşmiş Krallığa rəsmi səfəri xatırladın Milli Məclisin Sədri bildirdi ki, səfər çərçivəsində aparılan müzakirələr və keçirilən görüşlər zamanı parlamentlərarası əməkdaşlığın genişlənməsinə imkan verən müxtəlif sahələrdə dinamik şəkildə inkişaf edib.

O deyib ki, Azərbaycan Birləşmiş Krallıqla əlaqələr böyük əhəmiyyət verir. Bu əlaqələr ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində dinamik şəkildə inkişaf edir.



Görüşdə Milli Məclisin Sədri İcmalar Palatasının sədrinə Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumla bağlı narahatlığını ifadə edərək deyib ki, bu hücumun əsas məqsədi ölkəmizdə yüksək səviyyəli münasibətlərə xələf gətirmək cəhdi olmuşdur və bu təcridatı hərtərəfli araşdırılmalıdır. Spiker bildirdi ki, səfirliyimizin, diplomatlarımızın qarşılıqlı prinsipi əsasında təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir.

Regionda mövcud olan vəziyyət barədə danışıq spiker Sahibə Qafarova deyib ki, Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmini istiqamətində soylə-

rini davam etdirir. Azərbaycan Ermənistan münasibətləri normallaşdırmağa və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamaya təklif edib. Bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıması, sərhədlərin delimitasiyası və demarkasiyası istənilən sülh sazişinin əsası təşkil etməlidir. Təəssüf ki, Ermənistan haqqında bunu demək olmaz.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq saylarla aparılan danışıqlarda destruktiv mövqeyə nümayiş etdirir, hərbi təcridatları ilə regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesinə əngəllər yaradır və normallaşma prosesini ləngidir.

2022-ci il sentyabrın 13-də onlar Azərbaycanla qarşı növbəti hərbi təcridatı etdilər. Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayıb, minaları yerləşdirməkdə davam edir. Sahibə Qafarova Böyük Britaniya parlamentində Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Bob Blekmannın Ermənistanın təcridatları pisləyən bəyanatını yüksək qiymətləndirib.

Milli Məclisin Sədrinə səmimiyyətlə salamlayan Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsy Hoyl ölkəmizin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyib. Onun sözlərinə görə, iki ölkə

arasında uğurlu dialoq mövcuddur. Ser Lindsy Hoyl Birləşmiş Krallığın Azərbaycanla münasibətlərinin daha da dərinləşməsinə maraqlı olduğunu bildirərək parlamentlərimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, dostluq qruplarının bu istiqamətdə qarşılıqlı səmərəli fəaliyyətinin vacibliyini qeyd edib.

Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumla bağlı məlumatlardan təəssüfünü bildiren İcmalar Palatasının sədri bu hadisə ilə bağlı məsələni bir daha qaldıracağını, səfirliyin binasının və əməkdaşların təhlükəsizliyi istiqamətində görülən işlərə maraqlanacağını qeyd edib.

Ser Lindsy Hoyl görüşdə regionda mövcud olan vəziyyətlə bağlı ətraflı məlumat verdiyinə görə, Milli Məclisin Sədri Sahibə Qafarovaya minnətdarlığını bildirərək ərazi bütövlüyü prinsipinin əhəmiyyətini toxunub və bunu sülh və sabitlik üçün mühüm göstərici adlandırdı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə dostluq və əməkdaşlıq əlaqələrinə böyük əhəmiyyət verir

"Böyük iyirmilik" ölkələrinin parlament rəhbərlərinin sammitində iştirak etmək məqsədilə İndoneziyanın paytaxtı Cakarta şəhərində işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının Sədri Saqr Qobaş ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə dostluq və əməkdaşlıq əlaqələrinə böyük əhəmiyyət verdiyini bildiren Milli Məclisin Sədri xatırladı ki, bu il ölkəmiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Spikerin sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu var. Bu mənada, iki ölkə liderlərinin qarşılıqlı sə-



fərləri əlaqələrin bütün istiqamətlərdə inkişafına tökan verir.

İkitərəfli əməkdaşlığın genişlənməsində qanunverici orqanların mühüm rolunu diqqətə çatdıraraq Sahibə Qafarova deyib ki, parlamentlərimiz ölkəmiz arasında əlaqələrin inkişafına müsbət töhfələr verirlər. Vurğulanıb ki, hər iki ölkə parlamentində dostluq qrupları fəaliyyət göstərir və bu,

parlamentlərimiz arasında körpü rolunu oynayır. Milli Məclisin Sədri ölkəmizə beynəlxalq parlament təşkilatlarında da uğurlu təmsilçiliyini və əməkdaşlığını müsbət qiymətləndirib, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Qoşulmama Hərəkatının Parlament Şöbəsi çərçivəsində əməkdaşlıq əlaqələrinə bağlı fikirlərini ifadə

edib. Spiker Sahibə Qafarova Birləşmiş Ərəb Əmirlikləri təmsilçisinin cari ildə Bakıda keçirilən Qoşulmama Hərəkatı Parlament Şöbəsinin Bakıda keçirilən birinci konfransında təmsil olunub və tədbirdə iştirak edən Federal Milli Şuranın təmsilçiləri Bakıda çox böyük təəssürlərlə qayıdıblar.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular haqqında da fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

Milli Məclisin Sədri Sahibə Qafarova "Böyük iyirmilik" Ölkələrinin Parlament Sədrələrinin 8-ci Sammitində çıxış edib



Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Sahibə Qafarova "Böyük iyirmilik" Ölkələrinin (G20) Parlament Sədrələrinin 8-ci Sammitində iştirak etmək məqsədilə İndoneziyanın paytaxtı Cakarta şəhərində işgüzar səfərdədir. Oktyabrın 6-da sammitin açılış mərasimi keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri sammitdə "Ərzaq və enerji təhlükəsizliyi, iqtisadi çağırışlar" mövzusunda çıxış edib. Spiker çıxışında belə tədbirlərin global həmrəyliyin, əməkdaşlığın və çoxtərəfli inkişafına böyük töhfə verdiyini söyləyib, həmçinin narahat edən məsələlərin müzakirəsində parlamentlərarası fəaliyyətin vacibliyini vurğulayıb.

Milli Məclisin Sədri deyib ki, müasir dövrdə bəşəriyyət mürəkkəb və bir-biri ilə əlaqəli olan problemlərlə üzləşir. COVID-19-un mənfi təsirləri, iqtisadi sahədəki çətinliklər onsuz da mürəkkəb olan digər çağırışları daha da kəskinləşdirib. Xüsusilə ərzaq və enerji təhlükəsizliyi əksər ölkələr üçün prioritet məsələyə çevrilib. Beynəlxalq ictimaiyyət təcili, lakin qisməddətli tədbirlər görməklə vəziyyətə cavab verməyə çalışır. Spiker deyib ki, davamlı bərpa nail olmaq üçün daha sistemli, sabit və uzunmüddətli yanaşmalar tətbiq edilməlidir. Sahibə Qafarova bu mənada Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətinə diqqət çəkib. Spikerin sözlərinə görə, onların ümumi platforma kimi rolu birgə fəaliyyət və kollektiv səylərlə daha da genişləndirilib. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində beynəlxalq səviyyədə əməkdaşlıq müsbət təsir göstərə bilər.

Spiker Sahibə Qafarova milli hökumətlərə yanaşı, parlamentlərin də bu prosesdə iştirakına diqqət cəlb edib. O deyib ki, qanunvericilik, büdcə tərtibatı və nəzarət sahələrində, xüsusilə də qabaqcıl təcrübənin mübadiləsi baxımından parlamentlərimizin müvafiq komitələri arasında əməkdaşlıq bizim birgə işimizdir. Çıxışında Milli Məclisin Sədri deyib ki, enerji təhlükəsizliyi də beynəlxalq gündəmin əsas çağırışlarından biridir. Neft və qaz istehsalçısı olan Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edib və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. On ildən artıqdır ki, Azərbaycan beynəlxalq bazarların etibarlı neft və qaz tədarükçüsüdür. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, məsələn, Xəzər dənizini Qara dənizə və Aralıq dənizinə birləşdirən neft kəmərləri və Azərbaycan qazını Avropaya çatdıran "Cənub qaz dəhlizi" regionun və Avropanın enerji təminatını tamamilə dəyişib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan

heç bir ölkəsi ərzaq təhlükəsizliyi ilə bağlı çağırışdan sığortalanmayıb. Bu mənada kənd təsərrüfatının inkişafı, özünü əsas ərzaq məhsulları ilə təmin etmək səviyyəsinin yüksəldilməsi dövrün tələbidir. Bugünkü iqtisadi çağırışlar fonunda kənd təsərrüfatına sormayə qoymaq, özəl sektora dəstəkləmək COVID-dən sonrakı bərpa baxımında xüsusi əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı məhsullarının tədarükü baxımında da əhəmiyyətli bir sferadır. Onun sözlərinə görə, aqrar sektora dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi büdcə tərtibatı prosesində parlament-hökumət əməkdaşlığının əsas diqqət mərkəzinə olmalıdır.

Azərbaycanda bu sahədə görülən işlər barədə məlumat verən Sədr Sahibə Qafarova vurğulayıb ki, ölkəmizdə dövlət investisiyaları, subsidiyalar, fermerlərin vergidən azad edilməsi və güzəştli kreditlər kimi tədbirlər ərzaq məhsullarının istehsalının artırılması ilə bağlı nəzərdə tutulan addımların həyata keçirilməsinə əhəmiyyətli töhfə verib. O, Azərbaycanın enerji potensialı böyükdür. O, təəssüflə vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin ekosistemi, meşələri, biomüxtəlifliyi, su ehtiyatları işğal dağıdıcı təsirlərinə məruz qalıb. Ermənistanın çoxlu sayda mina basdırması bu torpaqlarda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə ciddi maneçilik törədir. Mina partlayışları nəticəsində 250-yə yaxın mülki şəxs və hərbi hərbət olub və yaralanıb. Buna baxmayaraq, Azərbaycan kənd təsərrüfatı və bərpaolunan enerji layihələri ilə bu ərazilərin inkişafını davam etdirir. Azad edilmiş ərazilər "yaşıl enerji" zonası elan edilib və burada "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyası əsasında geniş yenidənqurma işləri həyata keçirilib.

"Azərbaycan"



İlham Əliyevin sərkindəliyi və rəhbərliyi ilə "ruhlar şəhəri" dünya şəhərinə çevrilir

"Mina əkinləri"ndən dirçələn Ağdam

Birinci Qarabağ müharibəsi dövründə Ağdam Qarabağın qeyri-rəsmi mərkəzi sayılırdı.

Rayonda kənd təsərrüfatının bütün sahələri yüksək səviyyədə inkişaf etmişdi: torpağı münbit olduğundan hər il bol məhsul götürülürdü.

Sənaye sahələri də vardı.

Əhali zəhmətə qatılaraq yaxşı işlədiyindən yaxşı da qazanırdı.

Ulu Öndər Heydər Əliyevin o dövrədə ölkə vətəndaşlarına yaratdığı əlverişli şəraitdən ağdamlılar da gen-bol bəhrələnirdilər.

Kənddə yaşayanların demək olar ki, hamısı özünə ağ mişar daşından fərdi mənzil tikmişdi, evində "xarici mebel", həyətinədə minik maşını, rahat dolanışığı vardı.

Rayon mərkəzində isə fərdi evlərlə yanaşı, çoxsaylı, çoxmərtəbəli binalarda şəhərdəkilər fərqlənirdilər.

Ermənilər qudrub cızıqlarından çıxaraq Azərbaycana qarşı ərazi iddialarına başlayanda buna ən çox təəccüblənən bəlkə də ağdamlılar oldu!

Çünki erməni həmişə ağdamlının qapısında fəhlə işləmiş, hündürdən danışmağa cürəti çatmamış, "baş üstə"dən başqa ayrı sözü olmamışdı.

I Qarabağ müharibəsinin əsas ağırılığı da Ağdamın üzərinə düşdü:

■ ilk şəhidi Ağdam verdi;

■ ilk özünümüdafiə dəstələri Ağdamda yarandı;

■ Qarabağ ərazisindəki azərbaycanlı kəndlərinə bütün yardımlar Ağdamdan gəlirdi, buradan bələdçilərin və mühafizəçilərin köməyi ilə yerlərə cəmləndirildi;

■ ermənilər tərəfindən kəndlərdən qovulan azərbaycanlılar Ağdamda pənah tapırdılar;

■ yaralıları və şəhidləri Ağdam xəstəxanasına və Cümə məscidinə gətirilərkən yeribəyər edilirdi;

■ münafiqəni yoluna qoymaq üçün Bakıdan gələn dövlət adamları Ağdamın qonaq evində qaldırıldı;

■ bu məharibədə ermənilərə ən ağır zərbəni də Ağdam vurdu!

Düşmənin bütün bunları yaxşı bildirdi, odur ki, xüsusi haqq-hesab çəkməyə hazırlaşdı.

Laçın və Şuşanı ələ keçirdikdən sonra əsas hədəfi Ağdamı almaq idi.

Çünki bundan sonra digər rayonların işğalı bir o qədər də çətinlik törətməyəcəkdi.

Ayaz Mütəllibovun ölkəyə qorxaq və qətiyyətsiz rəhbərliyi, parlament çevrilişi yolu ilə iqtidara gələn AXC-Müsavat cütliyünün nashiği və sərəştəsizliyi, yalnız cibinin hayına qalması, xəyanətəkar "ortabak riyaziyyat müəllimi"

mi"nə ölkənin müdafiəsinə etibar etməsi, idarəetməni itirərək Azərbaycanı kaos və özbaşınalığa sürükləməsi, ən nəhayət, vətəndaş müharibəsinin astanasına gətirməsi ermənilərin öz planlarını gerçəkləndirməsinə şərait yaratdı.

Ermənilər bütün kin və nifrətlərini Ağdamda püskürdülər.

Gözlərinə nə gördünsə, hamısını yerləyəksən etdilər!

Evləri, sənaye müəssisələrini, yolları, körpüləri, muzey və məktəbləri, mədəniyyət ocaqları və ictimai binaları, hətta qəbiristanlıqları da dağıtdılar!

Bu sahədə "dostları və yaxınları" onlara fəal kömək göstərdilər.

Beləliklə, Azərbaycanın ən varlı və inkişaf etmiş rayonlarından birinin bütün yaşayış məntəqələrini barbarcasına yox edərkən, Ağdamı "ruhlar şəhəri"nə çevirdilər!



Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamın da qisasını murdar düşməndən yetərincə aldı!

Düşmən otuz il ərzində dostlarının yardımını ilə on qat müdafiə xətti olan Ağdamı, habelə Laçın və Kəlbəcəri bir güllə atmadan geri qaytarmağa məcbur oldu!

Ancaq, necə deyirlər, olan olmuşdu!

Qarabağı cənnətə çevirməyi qarşıya məqsəd qoyan Prezident İlham Əliyev hərbi əməliyyatlardan dərhal sonra quruculuq işlərinə start verdi.

İlk olaraq Ağdam şəhərinin baş planı hazırlanaraq 28 may 2021-ci ildə təsdiq olundu və icrasına başlanıldı.



Artıq cənab İlham Əliyev dörd dəfə Ağdamda səfər edib və otuzadək layihənin reallaşmasının təməlini qoyub.

Sonuncu səfər də fərəhli və yaddaqalan oldu!

DÜNYADA YAXŞI NƏ VARSA, HAMISINDAN AĞDAMDAN DA OLMALIDIR

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri dövlət başçısı İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilir.

Şəhərlərin baş planları, hər bir layihə ilə bağlı Prezidentin rəy, tapşırıq və tövsiyələri olur və onlar hökmən nəzərə alınır.

Ağdam şəhəri ilə bağlı cənab İlham Əliyevin belə bir tapşırığı olmuşdu: "dünyanın hər yanında, hansı şəhərdə yeni, maraqlı, gözəl nə varsa, ondan Ağdamda da olmalıdır!"

Bu tələbə dönmədən əməl olunur!

Ağdam uzaqdan baxan düşmənin gözünə bir ox kimi batan yeni tipli, "ağıllı yaşayış məntəqəsi" olacaqdır!



Vaxtilə şəhərin əhalisi 36 min nəfər olub.

Yeni Ağdam isə Prezidentimizin tapşırığına əsasən, 100 min nəfər əhali üçün planlaşdırılıb.

Maraqlı bir cəhət: Ağdam ərazi baxımından Sumqayıtdan böyük olacaqdır. Məmməd Gəncə və Sumqayıt şəhərləri Ağdamdan daha sıxdır.

Əhalinin 70 faizi şəhərin 30 faiz ərazisində yaşayacaq.

1750 fərdi ev, 23 min mənzil olacaq.

Vaxtilə əhali Ağdamda su qıtlığı çəkirdi.

İndi görülən tədbirlər şəhərdə su bolluğu yaradacaq.

Adətən şəhərlərdə 15 faiz yaşıllıq olur, Ağdamda isə meşə zolaqlarına görə bu sahə 23 faizə çatacaq.

Adətən şəhərlərdə 15 faiz yaşıllıq olur, Ağdamda isə meşə zolaqlarına görə bu sahə 23 faizə çatacaq.

Şəhərin ortası ilə kanal axacaq, hətta insanlar onun 2 kilometrlik hissəsində qayıqla üzə biləcəklər.

İnsanların dincəlməsi, zövq alması üçün göl yaradılacaq, şəlalə töküləcəkdir.

Ağdamın öz dağıntı parkı, cürbəcür karuselloları olacaqdır.

Müasir, elektrikle işləyən tramvaylar küçə ilə şüitəcəkdir, 79 kilometrlik velosiped yolu insanların ixtiyarına veriləcəkdir.

Bir sözlə, xarabalıqdan qurtulan, "mina əkinləri"ndən yaxa qurtaran Ağdam müasir yaşayış mərkəzinə, turist şəhərinə çevriləcəkdir.

Ən əvvəl Bərdə-Ağdam avtomobil yolunun çəkilişi ilə yaxından maraqlandı. Başlanğıcını Bərdə şəhərindən götürən bu yol ümumi uzunluğu 44,5 kilometr, eni 26,5 metr, habelə dördzolaqlı olmaqla, birinci texniki dərəcəyə uyğun salınır.

Yol təkcə Qarabağ üçün deyil, Cənubi Qafqaza da böyük fayda gətirəcək. Artıq işlərin 75 faizi yekunlaşıb.

Bu gün Qarabağ atları bütün dünyada məşhurdur. Gələcəkdə Ağdamda cıdır yarışlarının keçirilməsi buraya xeyli əcnəbi turist cəlb edəcəkdir. İşğal dövründə çətinliklər üzündən Qarabağ atları da müəyyən ziyan görmüşdür. Odur ki, bu cinslərin artırılmasına və normal şəraitdə bəslənməsinə ciddi ehtiyac duyulur.

Dövlət başçısı Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Ağdamda Atçılıq Nəsilartırma Mərkəzinin təmələyini qoyub.

Ağdam şəhərində dövlət başçısı tərəfindən təməli qoyulan "City Hotel Ağdam" da gələn qonaqların dincəlmələri və vaxtlarını səmərəli keçirmələri üçün hər bir şərait olacaqdır.

Prezident İlham Əliyev Pənahəli xanın sarayı və İmarət kompleksində görülməli işlərlə də tanış oldu, Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını etdi.

Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin təməllərini qoyulması tezliklə doğma yurda qayıtmaq həsrətini çəkən sakinlərin böyük sevincinə səbəb oldu.

Ağdamda keçmiş məcburi köçkünlər üçün hər bir rahatlığı olan yeni yaşayış məhəlləsi də inşa ediləcəkdir. 6,9 hektarlıq ərazidə salınacaq məhəllədə 1139 mənzilli olacaq 4-7 mərtəbəli binaların tikintisi planlaşdırılıb.

Dövlət başçısı və birinci xanım bu məhəllənin də təmələyini qoyub.

Bu baxımdan 2021-ci ildə təməli qoyulmuş Ağdam Sənaye Parkının həm iş yeri, həm də məhsul istehsalında xüsusi əhəmiyyəti var. Sənaye Parkında qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalər, TIR parkı, tikinti materiallarının satış bazası hissələri mövcuddur. Buraya 110 milyon manat sərməyə qoyulmaqla ilkini olaraq 330 iş yeri açılacaqdır.



Prezident İlham Əliyevin oktyabrın 4-də Ağdamda baş tutan dördüncü səfəri əvvəlki rəhbərliyin davamı olmaqla yanaşı, görülən işlərə baxış, yeni obyektlərin təməllərini qoyulması, habelə Qarabağın və Zəngəzurun bərpası və dirçəlişi ilə bağlı digər məsələlərin sürətli həllinə tökan verilməsinə xidmət edirdi.

Qarabağın xilaskarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamda olduğu 2 gün ərzində gərgin işlədi.

DÜNYAYA VERİLƏN MESAJLAR

Qırx ölkədən gələn qonaqların iştirakı ilə Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda Prezident İlham Əliyev dünyaya bir sıra vacib mesajlar da ünvanladı.

Qeyd edək ki, beynəlxalq forumun keçiriləcəyi yer təsadüfən seçilməmişdi.

Əvvəla, dünyanın hər yerindən gələn qonaqlar öz gözləri ilə gördülər ki, özünü "qədim xalq", "mədəni millət" adlandıran ermənilər necə vəhşiliklər, barbarlıqlar, dağıntılar törədiblər.

İkincisi, Qarabağın və Zəngəzurun necə bir sürətlə bərpa edilərək qurulduğunun şahidinə çevrildilər.

Hətta BMT-nin Məskunlaşma Programının icraçı direktoru xanım Maimuna Mohd Şərif "Azad olunmuş ərazilərdə genişmiqyaslı şəhərsalma və yenidənqurma işlərinin miqyasından və sürətindən heyranam" deyərək təəccübünü gizlətmədi.

Ən nəhayət, Azərbaycan bir daha ayəni şəkildə göstərdi ki, ərazisinin bir parçası vandalcasına dağıdılıb yerləyəksən edilsə də, yenə sülh istəyir və erməni sülh müqaviləsinə imzalamamağa dəvət edir.

Prezident İlham Əliyev Ermənistanın vətəndaşlarının, kapitulyasiya aktında üzərinə götürüldüyü öhdəliklərdən boyun qaçırmamaq cəhdlərinin, ATƏT-in Minsk qrupunun yenidən dirçəldilməsinə bəslənən ümidlərin puçluğunu və kimlərsə, nəyəsə güvənərək vəziyyəti dəyişməyə cəhdlərinin mənasızlığını bir daha anladı:

"Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycanıdır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi".

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anam Günündə Füzuliyə səfəri zamanı burada şəhidlərin şərəfinə abidənin açılış zamanı xalqa müraciətinə hər bir Azərbaycan vətəndaşı qoşularaq dəstək verməlidir: *"Bu gün şəhidlərimizin əziz xatirəsinə yad edərək bir daha hər birimiz özünə söz verəlikdir, vəd verəlikdir, and içməlikdir ki, biz müstəqilliyimizin keyfiyyətində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keyfiyyətində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görəsək, dərhal hərəkətə keçəcəyik".*

Bu bir tale qismətidir ki, erməni kimi vandal, faşist xislətli millətlə qonşu olduq, onlar isə havadarlarına güvənərək torpaqlarımızı işğal etməklə vıran qeydular!

Bu bir tale qismətidir ki, Tanrının bizə yetirdiyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dömr yumruğu"u ilə 27 ildən sonra doğma yurda qayıtdıq!

Bu bir tale qismətidir ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yenidən Qarabağı və Zəngəzuru cənnətə çevirəcəkdir!

Biz bu torpaqlara döyüşərək, şəhidlər verərək əbədi qayıtmışıq!

Bəxtiyar SADIQOV

İlk Milli Şəhərsalma Forumu

44 ölkə, 130-dan artıq nümayəndə, 400 nəfərdən çox insanın qatıldığı bu toplantı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yeni uğurlu platforma oldu

Cənubi Qafqazın lider dövləti kimi reallaşdırdığı qlobalmiqyaslı layihələrlə dünyanı heyretləndirməyə davam edən tarixinin ən qüdrətli Azərbaycanı daha bir ilkə imza atdı. Oktyabrın 5-6-da ölkəmiz ilk dəfə olaraq beynəlxalq şəhərsalma tədbirinə - "Azərbaycan Milli Şəhərsalma Forumu"na evsahibliyi etdi.

İşğaldan azad edilmiş Ağdam şəhərində və paytaxt Bakıda iki gün davam edən toplantı BMT-nin Məskunlaşma Programının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilatı dəstəyi ilə reallaşdı.

44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı ilk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirildi.

İlham Əliyev Qarabağ və Zəngəzuru yenidən quracağına Ağdamdan bir daha bəyan etdi

Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda keçirilən forumda çıxış edən Prezident İlham Əliyev bir daha erməni vandalizminin əyani təzahürünü və postmüharibə dövründəki Azərbaycan həqiqətlərini göstərərək qətiyyətli mövqeyini bir daha bəyan etdi.

İlk forumun məhz Ağdam şəhərində baş tutmasının tarixi və rəmzi mənəsi var idi. İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunaraq erməni vandallarının 30 il ərzində törətdikləri cinayətləri təkcə

bir şəhərimizin fonunda beynəlxalq ictimaiyyətə təqdim etdi. Prezident bunu yalnız müharibədən sonra işğaldan azad olunan torpaqlarımıza səfər edən xarici ekspert və jurnalistlərin söylədikləri həqiqətlər əsasında diqqətə çatdırdı: "Ağdam Qarabağda ən böyük şəhər idi, heyatla çəşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdamda bir nəçə ad verdilər. Bu adlardan biri "urbisid qurbanı" idi, bu da tamamilə doğru idi. Digər ad "ruhlar şəhəri" idi, bu da tamamilə doğrudur. Biri də "Qafqazın Xirosimasi" idi. Lakin Xirosimadan fərqli olaraq, dağntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur".

Prezident 30 il ərzində erməni vəhşiliyinin əyani təzahürü olan vıran edilmiş ərazilərimizin real mənzərəsinə təqdim edərək bütün bunların fonunda Azərbaycanın mövqeyini də açıqlaydı. Ermənis-

tanın tarixboyu Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti fonunda Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra da bu ölkəyə sülh təklif edib.

İlham Əliyev həmçinin Vətən müharibəsindən ötn iki il ərzində Azərbaycanın yalnız öz qüdrətinə, heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan işğaldan azad edilmiş torpaqlarımızda reallaşdırdığı layihələri diqqətə çatdırdı. Təkcə bu dövrdə Azərbaycanın iki hava limanı, yaşayış kompleksləri, yol-nəqliyyat infrastrukturları, su və elektrik stansiyaları inşa edib. Qarşıda dövrə isə daha möhtəşəm layihələr reallaşdırılacaq. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrədən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometrə olan 84 yeni körpü salınacaqdır. Bu, görülən işlərin yalnız bir hissəsidir: "Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik və ümidvaram ki, tezliklə Cəbrayıl 230 meqavat

gücündə olan günəş-elektrik stansiyasının tikintisinə başlayacağıq. Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəməz yoxdur. Necə bahalı olursun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır".

İlk Milli Şəhərsalma Forumu əlaqələrin genişləndirilməsi baxımından uğurlu platformadır

Forumda çıxış edən BMT-nin Məskunlaşma Programının icraçı direktoru xanım Maimuna Mohd Şərif isə ilk Azərbaycan Milli Şəhərsalma Forumuna himayədarlığı etdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirərək deyib ki, Prezidentin forumda iştirakı yeni şəhərsalma gündəliyinin bütün tərəfdaşlarına dayanıqlı şəhərsalmaya aid siyasət tövsiyələrini müzakirə və tərtib etməyə imkan verən platformanı daha yüksək səviyyəyə qaldırıb.

Xanım Maimuna Mohd Şərif Azərbaycan Prezidentinin Ağdamı yenidən bərpa etmək sadıqlığına, hazırlanan layihələrə və ayrılmiş ehtiyatlara heyran olduğunu da etiraf edib.

Ümumiyyətlə, milli rifahın təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma sahəsində ölkənin nailiyyətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və şəhərlərin inkişafı üzrə tətbiq edilən inklüziv, "ağıllı" və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yanaşmaların paylaşılməsi son dərəcə vacibdir.

Mütəxəssislər hesab edirlər ki, İlk Milli Şəhərsalma Forumu məhz şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, hollərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadilə-

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"



Müzəffər Sərkərdənin qüdrətli Ordusu

"Sən demə sonuncu dəfə görüşməyə gəlmiş"



Ta qədimdən oğlu dünyaya gələn ataya, anaya sevinənlər gözəldir. "Sən demə sonuncu dəfə görüşməyə gəlmiş" deyirdilər. Elə bu amalla da Əli kişi oğlunu cəsür böyütdürdü. Halal çörəklə, alın tər, əl qabarı ilə... Oğul da ki, oğluydu ha... Allah Elnura boy-buxun, üzünə öz nurundan pay, qoluna qüvvət, ürəyinə cəsarət, ön başlıcası da, qeyrət vermişdi...

44 günlük Vətən müharibəsində ermənilərin qara kabusuna çevrilmiş igidlərimizdən biri də Elnur Əli oğlu Vəliyevdir.

O, 1997-ci il avqustun 4-də Ucar rayonunda anadan olub. 2014-cü il döyüş meydanında Cəbrayılın müdafiə sahəsində komanda müşahidə mütəxəssisi sıradan çıxarılır. Çoxlu sayda ölən və yaralananlar var. Əldə olunan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyətini döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında ciddi problemlər mövcuddur. Düşmən bəzi istiqamətlərdəki müdafiə bölmələri arasında qarşılıqlı əlaqənin olmaması səbəbindən onlar bir-birlərinə atəş açıq, ölən və yaralananlar var.

Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələri nəticəsində düşmən xeyli itki verir.

Coşğunlarımızın atəş zərbəsi ilə düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd "Akasiya" özütəyinatlı artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilir. Ermənistan ordusunun 1-ci və 7-ci alaylarının müdafiə sahələrində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş mövqelərini tərk etməli qalır.

Prezident İlham Əliyev "CNN-Türk" və "Euronews" televiziyaalarına müsahibə verir. Her şeyin plan üzrə gətirdiyini vurğulayan dövlət başçısı deyir ki, bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər

Azərbaycan Ordusunun ən qısa zamanda işğal altındakı ərazilərimizi azad etmək iqtidarında olması bütün dünya davam edən döyüşlərin gedişində aydın görməkdədir. Bunu işğalçı ölkənin hərbi-siyasi rəhbərliyində təmsil olunanlar da görür və atəşə nail olmaq üçün aciz şəkildə beynəlxalq təşkilatlara və ayrı-ayrı dövlət rəhbərlərinə yalvarırlar.

Cəbhədəki döyüşlər isə gündən-günə Ermənistanı baha başa gəlməkdədir. Ölkəni həm də böyük köç dalğası bürüyüb. KİV-in məlumatına görə, son 10 gün ərzində Qarabağdan Ermənistan köç edənlərin sayı on minlərlədir.

Rusiyanın "znak.com" saytı xəbər verir ki, ermənilərin Azərbaycanın işğal edilən torpaqlardan qaçışı davam edir, daha aktiv köç Xankəndidə müşahidə edilir. Vurğulanır ki, Qarabağdakı ermənilər birbaşa Ermənistanı - paytaxt Yerevan və Gorusa üz tuturlar. Artıq şəhərdəki bütün mehmanxanalar Qarabağdan gələnlərlə dolub.

"İravnuk" qəzeti yazır ki, Xankəndidə həyat ölüb. Her gün avtobuslarla minlərlə insan buradan qaçır. Ermənistanın paytaxtı Yerevan və digər şəhərlərdə qohumları, tanışları olmayanlar isə acı sonluğa gözləyirlər. Həmsəhəb olduğu ermənilər deyirlər ki, Paşinyanın rəhbərliyi altında indiyədək Ermənistan hər sahədə məğlub olub, vətəndaşlarımız Artsaxdan (Qarabağ-red.) qaçırlar. Onun rəhbərliyi altında erməniləri parıltmaq yox, tam məhv olma gözləyir. Müəllif onu da qeyd edir ki, qurumun "rəhbəri" A.Arutyunyanın hər gün cəbhəyə baş çəkdiyi

Elnur düşmənin kabusu idi. Biz xüsusi təyinatlılar öndə gedir, dərinliklərə sızır, piyada qoşun növü üçün yol açırdıq. Şuşanın Çanaqı kəndini terrorçulardan azad etmək üçün qanlı döyüş girmişdik. Qısa zamanda kəndi terrorçulardan təmizləmişdik. Həmin kənddə bayrağımızı leytenant Elnur Vəliyev qaldırdı. Yaralıları var idi. Elnur yaralıları döyüş meydanından çıxaran zaman tank əleyhinə minaya düşüb şəhid oldu. Elnurun şəhid olması döyüş yoldaşları. Azərbaycan Ordusu üçün çox böyük itki idi. Leytenant Elnur Vəliyevin Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda göstərdiyi misilsiz qəhrəmanlıq dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, ölümdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı ordeni", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Elnur Qarabağ savaşında göstərdiyi igidlik qəhrəmanlıq dastanı yazanlardandır.

Elnur VƏLİYEV,
"Azərbaycan"

7 oktyabr 2020-ci il

Azərbaycan: ZƏFƏR gündəliyi

Bütün cəbhə boyu döyüşlər davam edir. Cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparır. Qarşılıqlı artilleriya atışları qeydə alınır.

Düşməne endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində komanda müşahidə mütəxəssisi sıradan çıxarılır. Çoxlu sayda ölən və yaralananlar var.

Əldə olunan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyətini döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında ciddi problemlər mövcuddur. Düşmən bəzi istiqamətlərdəki müdafiə bölmələri arasında qarşılıqlı əlaqənin olmaması səbəbindən onlar bir-birlərinə atəş açıq, ölən və yaralananlar var.




və bir çox kəndlər işğaldan azad edilib. Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq: "Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir".



Döyüş meydanında məğlub olan Ermənistanı dinc əhaliyə qarşı zorakılıq göstərəcəyini, cəbhə xəttində çox uzaq olan şəhər və rayonlarımızı ballistik raketlərlə atmasını isə Prezident belə şərh edir: "Bu, Ermənistan ordusunun acizliyi və Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayətidir. Çünki mülki şəxslərə zorakılıq göstərmək, onlara

qarşı atəş açmaq, ballistik raketlərlə mülki şəhərləri dağıtmaq müharibə cinayəti sayılır. Bu onu göstərir ki, Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü uduzdu və bizi dayandırdı, eyni zamanda mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün belə çirkin əməllərə el atır".

Ali Baş Komandan Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsinə gəlir. İlham Əliyev Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirir.



Prezident qeyd edir ki, Azərbaycan Ordusu döyüş meydanında uğurlar əldə edir, hər gün döyüş bölgələrində aparılan əməliyyatlarla bağlı ona operativ məlumatlar verilir. Vəziyyət tam nəzarət altındadır və işğal edilmiş torpaqlarımızın bir hissəsi düşməndən təmizlənib. Artıq həmin şəhər və kəndlərimizdə Azərbaycan bayrağı dalğalanır.

Sonda baş Sərkərdə qətiyyətlə vurğulayır: "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, biz bundan sonra da haqq yoldan dönməyəcəyik və heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq və ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri atəşə tutulur.



Ordumuz tərəfindən adekvat tədbirlər görülür.

Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrindən təmizləyir. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər texniki vasitələri məhv edilir.

Sentyabrın 27-dən oktyabrın 7-si saat 05:30-dək düşmənin ümumi itkiləri bunlardır:

- 250-dək tank və digər zirehli texnika;
- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
- 60-dək hava hücumundan müdafiə vasitələri;
- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 8 silah-sursat anbarı;
- 150-dək avtomobil texnikası;
- 1 ədəd "S-300" zenit-raket kompleksi.

Saat 22:00 radələrində Ermənistan məxsus pilotsuz uçma aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərir.

Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Ermənistan: məğlubiyyətin xronikası

"4rd.am" saytının Xankəndiyə ezam olunan xüsusi müxbiri yazır ki, vəziyyət olduqca ağrılıdır. Şəhərin küçələrində nadir hallarda əhaliyə rast gəlmək olar. Bütün mağazalar bağlıdır, ərzaq yoxdur: "Qaldığımız mehmanxananın yaxınlığında yaşayış binası var.



Sakinlərdə səhəbət etmək üçün zirzəmiyə düşdüm. Onlardan Ovik Baqdasaryan dedi ki, 30 ildən sonra biz özümüzlə sulaq verməliyik: Qarabağ biz ermənilərin nəyini lazımdır? Bir xeyir belə görməmişik. Əksinə, həmişə ziyasını çəkirik. Oturub zirzəmidə sonumuzu gözləyirik. Rütubətdən insanlar artıq xəstəlik tapıb. Qarabağ məsələsinə görə bölgədə rahat yaşayamırsınız. İqtisadi cəhətdən ölkəmiz uçuruma yuvarlanıb. Paşinyanın siyasəti bu gün Ermənistanı hər şeydən məhrum edib. Düşmənlə olsa da, düzünü demək lazımdır. Azərbaycan inkişafda, biz isə geriləməkdəyik. Xankəndiyə çatmaqdan başqa da saatlar qalır. Bizə bu əziyyəti lazımdır? Lənət olsun belə rəhbərə, bu cür yaşayışa..."

"Joxovurd" qəzetinin Xankəndiyə ezam olunmuş əməkdaşı hazırladığı reportajda Miqrant Markayanaqlı sakinin fikirlərini olduğu kimi oxuculara çatdırıb. Sakin cibindən müharibədə bu günlərdə həlak olmuş qardaşı oğlunun şəklini



şinyana, Arutyunyanaya görə utanırıq. Oturub sonumuzun nə vaxt çatacağını gözləyirik".

"Qraparak" qəzeti yazır ki, Qarabağda yaşayan ermənilər əvvəlcədən fərqli olaraq gördüklərini açıq şəkildə etiraf etməkdən artıq çəkinmirlər. Görünən həm də budur ki, onlar uduzduqlarını qəbul edirlər. Nəşr yazır ki, müharibə hamıda böyük qorxu yaradıb. Erməni əsgərlərinin səngərlərdə silahlarını qoyub qaçmaları olavə şərhə ehtiyac yaratmır.

bildirilir. Lakin onun saxta təbliğatı artıq sırası erməniləri bezdirib. "Böyük iş olub, yalançı rəhbər hər gün cəbhədə olur. Onu hansısa hərbi hissədə görün olub? Qorxusundan xalqın arasına çıxmır. Vaxt var idi Paşinyan kimi onu da küçələrdən yığmaq olmurdu?" deyir onlar bildirirlər.

"Joxovurd" qəzetinin Xankəndiyə ezam olunmuş əməkdaşı hazırladığı reportajda Miqrant Markayanaqlı sakinin fikirlərini olduğu kimi oxuculara çatdırıb. Sakin cibindən müharibədə bu günlərdə həlak olmuş qardaşı oğlunun şəklini

1990-cı illərin əvvəllərində Qarabağdakı döyüşlərdə iştirak edən veteranlardan Vardan Qasparyan deyir ki, orduya xidmətdən yayınmaq məqsədilə ölkəni tərk etməkdən tənqə gəlmişdik: "Bunun ən böyük səbəbkarı hakimiyyətdir. Orduda korrupsiya, ölüm halları durmadan artır. Bu yaxınlarda cəbhə xəttində qulluq edən bir qohum vəziyyətin çox acımaqlı olduğunu bildirdi. Onların səngərinə günlərlə yemək, su getmir. Deyir ki, bu postu azərbaycanlılar gəlib tutsa, onları öldürsə, heç bir həftə Ermənistanla qoragəlmə xəbəri olmaz. Davam edən müharibə və onun nəticələri Azərbaycan Ordusunun Şuşaya kimi rahat gələcəyini göstərir. Orduya çağırışdan yayınan əsgərlərin sayının durmadan artması isə acı reallıqdır. Biz deyilənlərə yox, gördüklərimizə inanırıq".

Elçin CƏFƏROV,
"Azərbaycan"



Erməni terrorizmi beynəlxalq terrorizmin tərkib hissəsidir



Baş Prokurorluq və Xarici İşlər Nazirliyi birgə brifinq keçirib

Oktyabrın 6-da Baş Prokurorluqda Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqi keçirilib.

AZƏTAC xəbər verir ki, brifinqdə baş prokuror Kamran Əliyev, baş prokurorun birinci müavini Elçin Məmmədov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Baş Prokurorluğun və Hərbi Prokurorluğun əməkdaşları, xarici ölkələrin Azərbaycanlı səfirləri, yerli və xarici media nümayəndələri iştirak ediblər.

Brifinqdə baş prokuror Kamran Əliyev qeyd edib ki, 1988-ci ilin fevralından etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi müdaxiləsi nəticəsində son 34 il ərzində xalqımıza və vətəndaşlarımıza qarşı çoxsaylı sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilib. Bu cinayətlərin hər biri prokurorluq orqanları tərəfindən araşdırılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, sübutlar toplanılıb, cinayət törətmiş şəxslərin bir qismi müəyyən edilməklə məhkəmə məsuliyyətinə verilib, bəzələrdə ədalətli məhkəmə hökmləri çıxarılıb. Eyni zamanda cinayət törətmiş bir sıra şəxslər barəsində cinayət məsuliyyətinə cəlbəməyə haqqında qərarlar qəbul edilməklə onların beynəlxalq axtarışa verilməsi təmin edilib. Həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ardıcıl işlərin görülməsi davam etdirilib.

1994-cü ildə Bixşekdə atəşkəs protokolu imzalandıqdan sonra ermənilərin cinayət hadisələrini tamamilə başqa üsulla və vasitələrdən istifadə etməklə həyata keçirdiyini söyləyən Kamran Əliyev deyib: "Azərbaycanın işğal edilmiş ərazilərində iqtisadi və ekoloji xarakterli cinayətlər törədilib. Həmin bu cinayətlər silsiləsi 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı və bundan sonrakı dövrlərdə də davam etdirilib. Otuzillik dövrdə bütün bu müharibələr, cinayət hadisələri məhz Azərbaycan ərazisində baş verib. Ermənistan ərazisində heç bir hərbi əməliyyat həyata keçirilməyib. Burada zərərçəkən tərəf də Azərbaycan olub. İşğaldan azad olmuş ərazilərimizə səfər edən diplomatik korpusun nümayəndələri də ermənilərin Azərbaycan səhərlərində, kəndlərinin hansı dağntılara məruz qoyduğunu şahidi olublar".

Bildirib ki, dəfələrlə ermənistanlı həkmarı ilə görüşdə bu məsələni qaldırmaq istəyən ki, onlar bundan yayınır və məsuliyyəti üzvlərindən atmağa çalışırlar. Amma biz bunları tapılan kütləvi məzarlıqlarda aşkarlayırıq. Biz bu gün hər itkin düşən iki-üç qohumundan DNT nümunələri götürmüşük. Cəsədlər aşkarlandıqca, onların şəxsiyyətlərini müəyyənləşdirməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyən edilib. Kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək".

Kütləvi informasiya vasitələri və sosial media sahələrində hərbiçilərə dair yayılmış videogörüntülər barədə danışan Kamran Əliyev qeyd edib ki, bəzi ölkələrin və onların səfirliklərinin bunlara bağlı birtərəfli mövqe tutması narahətverici haldır. "Prosesə müdaxilə ikili standartlardan xəbər verir. Ermənistan ərazisində müharibə getməyib, əhali əziyyət çəkməyib. Videolar araşdırılmalıdır və nəticəsi barədə dəqiq məlumat verilməlidir. İstər Azərbaycan, istərsə də Ermənistan hərbiçiləri tərəfindən işğanca faktları ilə bağlı görüntülərin bəzilərini saxta və ya doğrudur. Belə hallar aşkarlandımlı və dəqiq məlumat təqdim olunmalıdır. Ermənistan yayılan görüntülərlə bağlı rəsmi bəyanat belə dərc etmədi. Azərbaycan isə dərhal məlumat məsələni araşdırdı. Son videolar barədə də araşdırma aparılır. Bəzi videolar saxtadır. Artıq ədiyyəti qurumlarla birgə istintaq qrupu da yaradılıb və nəticələr olacaq", - deyər Kamran Əliyev vurğulayıb.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, Azərbaycan həm Birinci Qarabağ müharibəsi, həm atəşkəs dövründə, həm də İkinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi cinayətlərə bağlı bu ölkənin məsuliyyətinə cəlb



edilməsi ilə bağlı bir sıra beynəlxalq məhkəmə instansiyalarına müraciət edib. İlk olaraq 2020-ci ildə belə müraciət Avropa İnsan Haqları Məhkəməsinə və Beynəlxalq Ədalət Məhkəməsinə edilib. Həmin ildə eyni zamanda Azərbaycan tərəfindən mina problemi ilə bağlı müraciət olunub. Ermənistan tərəfindən Azərbaycanın suveren və beynəlxalq hüquqda tanınan ərazilərinə mina basdırılması cinayəti davam edir. Bu işlər baxılma mərhələsindədir. Hazırda iddialarla bağlı Ermənistan və Azərbaycan tərəfinə məhkəmə tərəfindən prosedur suallar göndərilib. Suallara yaxın vaxtda cavab göndəriləcək. Ermənistan Azərbaycan qarşı niyyətli itkin ilə çıxış edən qruplar var ki, onlar Ermənistan hökuməti tərəfindən növbəti məsuliyyətə cəlb edilmir, həm də onlara Ermənistan müdafiə nazirliyi və digər qurumlar tərəfindən mükafatlar verilir.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Ədalət Məhkəməsinə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ortada olan videolar, bəzi digər faktlarla bağlı aparılan araşdırmalara dair yüzlərlə sənədlər ibarət sənədlər qovluğu təqdim edilib. Ermənistan tərəfi isə hər dəfə məsələ ilə məşğul olduğunu bildirib, bir neçə cümlədən ibarət arayış verib. Ermənistan 30 il ərzində törətdiyi bütün cinayətləri inkar edib, bu günədək hərbi cinayətlər törətmiş heç bir şəxsi məsuliyyətə cəlb etməyib. Əksinə, həmin şəxslər erməni cəmiyyətində qəhrəman kimi təqdim olunublar. Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də bunlar qeydə alınıb. Beynəlxalq təşkilatlar bu məsələni Ermənistan qarşısında birmənalı qaldırmayıb. Ermənistan heç bir məsələyə görə məsuliyyəti qəbul etməmək, bütün mümkün məsuliyyətdən boyun qaçırmaq niyyəti ilə törədilmiş cinayətləri inkar etmək, Azərbaycan qarşı qaralama kampaniyası aparmaq mövqeyindən çıxış edib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov məlumat verib ki, 1994-cü il 12 may tarixli Bixşek protokolu əsasında tərtib edilən atəşkəsəndən sonra 2020-ci ilin sentyabrında Azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərə bağlı 918 cinayət işi başlandı. Qeyd edilən bu cinayətlərin böyük əksəriyyəti çoxsaylı epizodları əhatə edir. Atəşkəs dövründə 400 hərbi qulluqçu və 31 mülki şəxs qəsdən öldürüldü, 1042 hərbi qulluqçu və 69 mülki şəxs qəsdən öldürülməyə cəhd edilib. Cinayət işləri üzrə 305 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlbəməyə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

Erməni silahlı qüvvələrinin Azərbaycanlı hərbiçilərə və mülki şəxslərə qarşı terroru bu gün də mina insidentləri ilə da

vam edir. 1991-2022-ci illər arasında Azərbaycanda mina qurbanlarının ümumi sayı 3336 nəfər təşkil edib. Onlardan kasətlilərsatların partlaması nəticəsində həlak olan və xəsarət alanlar 131 nəfər, uşaq və azyaşlı 357 nəfər, qadınlar 38 nəfərdir. 2020-ci ilin noyabrından 2022-ci ilin oktyabrın 6-dək mina partlayışları nəticəsində 44 nəfər həlak olub, 213 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərərçəkib. Bu dövrdə həlak olan və zərərçəkənlərin cəmi sayı 257 nəfər təşkil edib. Bu şəxslərin 147 nəfəri keçmiş təmas xəttində kənarında baş vermiş mina insidentlərinin qurbanları olub.

2016-cı il aprelin 2-dən 28-dək olan müddətdə atəşkəs rejimi pozulmaqla Ağdam, Tört, Goranboy, Füzuli və Ağcabədi rayonlarına hücum edilməsi ilə əlaqədar 6 nəfər mülki şəxs qəsdən öldürüldü, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki obyektlərə 3 milyon 680 min 336 manat məbləğində maddi ziyan vurulub. Azərbaycan Respublikası və Ermənistan qoşunlarının təmas xəttində döşünən hərbi birləşmələri tərəfindən 2016-cı il aprelin 2-dən 28-dək olan müddət ərzində atəşkəs rejimi pozulmaqla Ağdam, Tört, Goranboy, Füzuli və Ağcabədi rayonlarına hücum edilməsi ilə əlaqədar törədilmiş çoxsaylı cinayət faktlarına dair 35 cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. 2016-cı ilin aprel ayında erməni təcavüzü nəticəsində 90 hərbi qulluqçu öldürüldü, 333 hərbi qulluqçunun öldürülməsinə cəhd edilib. 2020-ci il iyulun 14-16-da Tovuz və Qazax rayonlarının müxtəlif odlu silahdan və minaatəvazilərlə 1 nəfər ölüb, Qazax rayonunda 6 nəfər mülki şəxsə maddi ziyan dəyib, Tovuz rayonunun sakinlərindən 65 nəfər evlərinin dağılması nəticəsində müxtəlif məbləğlərdə maddi ziyan dəyib. Qeyd olunan faktlar üzrə 4 cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni təcavüzü nəticəsində 12 hərbi qulluqçu qəsdən öldürüldü, 65 hərbi qulluqçu öldürülməyə cəhd edilib. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən 17 rayon və 3 şəhərin müdafiə olunmayan əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, mülki əhalinin sıx yaşadığı məntəqələr, döyüşlərdə iştirak etməyən mülki şəxslər, habelə Azərbaycan Respublikasının ciddi infrastruktur obyektlərinin hədəfə alınması nəticəsində 93 nəfər mülki şəxsin qəsdən öldürülməsi, 454 nəfər mülki şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı qeydə alınıb. Erməni silahlıların tərəfindən raket hücumları nəticəsində 14 şəhər və ra

yon, o cümlədən Gəncə, Bərdə, Tört və digər rayonlar üzrə ümumilikdə 14 min 724 əmlak təxminən 47,5 milyon manat maddi ziyan dəyib. Təcavüzkar hücumlar yalnız mülki şəxslərin sıx yaşadığı məntəqələr deyil, eləcə də partladılması böyük dağntılara səbəb ola bilən mühüm obyektlərə - Bakı-Novorossiysk neft-boru kəməri, Mingəçevir Su və İstilik-Elektrik stansiyaları, Bakı-Tbilisi-Ceyhan, Qərb-İxrac, Cənubi Qafqaz Genişlənməsi boru kəmərləri, Qəbələ Beynəlxalq Hava Limanı da yönəlib.

2022-ci il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Erməni təxribatının qarşısını alarkən 80 hərbi qulluqçu şəhid olub, 274 nəfər hərbi qulluqçu yaralandı. Hərbi əməliyyatlar zamanı əsir götürülmüş 17 şəxs və 133 meyit erməni tərəfinə təhvil verilib.

Ermənistan silahlı qüvvələri tərəfindən Cənəvro konvensiyalarının kobud surətdə pozulması nəticəsində 1988-1994-cü illərdə 3890 nəfər itkin düşüb. Onlardan 3171 nəfəri hərbiçisi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-nin əsirgötürülməsi barədə məlumatlar mövcuddur. Əsir və girovluqdan azad edilmiş 1480 nəfər şəxsə 378-i hərbi qulluqçu, 1102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-i uşaq, 357-si qadın, 225-i qoca olub. Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub.

Fərxuz, Daşaltı və Edillidə aşkarlanmış əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə məxsus kütləvi qəbirlərin ermənilər tərəfindən törədilmiş hərbi cinayətlərin birbaşa sübutu olduğunu vurğulayan İlqar Səfərov deyib: "Ötən il fevralın 17-də Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfər məxsus meyit qalıqları, cari il martın 28-29-da Xocalı rayonunun Fərxuz kəndi ərazisində aşkar edilən meyit qalıqları, fevralın 23-26-da Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfər şəxsə aid (biri qadın olmaqla) meyit qalıqları, sentyabrın 15-29-da Xocavənd rayonunun Edilli kəndi ərazisində baxış zamanı aşkar edilmiş kütləvi məzarlıqdan 18 nəfər şəxsə aid meyit qalıqları çıxarılaraq götürüldü. 2014-cü ildən etibarən Birinci Qarabağ müharibəsində itkin düşmüş 3400 şəxsin ailə üzvlərindən Beynəlxalq Qızıl Xaç Komitəsinin mütəxəssisləri tərəfindən 10583 bioloji nümunə toplanılıb. 490 nəfər itkin düşmüş şəxsin qohumlarının müəyyən edilərək DNT nümunəsi götürülməsi prosesi davam edir".

Məlumat verilib ki, döyüş əməliyyatları ilə bağlı olmayan faktlar üzrə 1988-1992-ci illərdə Azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərə bağlı 212 cinayət işi başlanılıb. Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra mina və digər qurğuların partlaması nəticəsində 34 nəfər qəsdən öldürüldü. 73 nəfər mina və digər qurğuların partlaması, 1 nəfər isə odlu silahdan açılmış atəş nəticəsində barələrdən bədən xəsarətləri alıb. Qeyd edilən cinayət işləri üzrə 35 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrdə axtarış elan edilib. Həmin 35 təqsirləndirilən şəxsə 12-si Rusiya, 17-si Ermənistan, 5-i Fransa, 1-i isə Gürcüstan vətəndaşlarıdır. Həmin cinayət işlərindən 7 cinayət işi üzrə 151 (onlardan 133 şəxs VoMA siyahısı üzrə) şəxs barəsində 23 ölkəyə 36 beynəlxalq hüquqi yardım göstərilməsi haqqında vəsatət göndərilib. 44 gün davam edən Vətən müharibəsi dövründə 6 hərbiçisi itkin düşüb, 2020-ci il sentyabrın 27-dən 2022-ci il sentyabrın 6-ya qədər əsir götürülmüş 164 şəxs və 1713 meyit erməni tərəfinə təhvil verilib.

Bəzi kütləvi informasiya vasitələri və sosial media sahələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbiçilərinin meyitləri üzərində təhqirəedici hərəkətlər etmələri, habelə əsir götürülmüş erməni hərbiçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülər Baş Prokurorluq və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bəzi videoların saxta olması müəyyən ediləndə, bəzilərini doğrıtılmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb.

Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən qeyd olunan hadisələr üzrə cinayət işlərinin başlanaraq təqsirlərkar şəxslərin məsuliyyətinə cəlb edilməsi və digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi barədə bir neçə dəfə rəsmi məlumat verilməsinə baxmayaraq, qarşı tərəfdən Azərbaycan hərbi qulluqçularına qarşı törədilmiş cinayət hadisələri, bunlarla bağlı sosial şəbəkələrdə yayılmış video və fotomateriallarla bağlı hər hansı bir açıqlama verilməməsi onu təsdiq edir ki, bu cinayətlər Ermənistan hüquq-mühafizə orqanları tərəfindən araşdırılmır. Ermənistan rəhbərliyinin bundan sonra da eyni iradə nümayiş etdirməyərkən cinayət törətmiş şəxslərin cəzalandırılması istiqamətində hər hansı bir addım atmaq niyyəti yoxdur.

Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqçularının meyitləri üzərində təhqirəedici hərəkətlər, əsir düşmüş Azərbaycanlı hərbiçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət verilməsi faktları ilə bağlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən tədbir götürülməsi, üzərinə düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, cinayət faktları üzrə açıq və ədalətli araşdırma aparılması üçün beynəlxalq təşkilatlara müraciət edilib.

Qeyd edilib ki, Ermənistanın rəhbər və digər vəzifəli şəxsləri, silahlı qüvvələri və qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan və vətəndaşlarına qarşı törədilmiş cinayət faktlarına dair Baş Prokurorluğun İstintaq idarəsində 86 cinayət işinin ibtidai istintaqı aparılıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana məxsus ərazilərdə qanunsuz iqtisadi fəaliyyətə bağlı həzrətli mərhələdə 2 cinayət işinin ibtidai istintaqı aparılıb, qeyri-qanuni hasilat işləri ilə məşğul olan ümumilikdə 6 şirkətin 306 milyon 821 min 19 manat məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətinə həyata keçirilməsi müəyyənləşdirilib. Qanunsuz iqtisadi fəaliyyət, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməklə işğal altında olmuş Qarabağ ərazisinə səfər etmiş şəxslər, həmin ərazilərdə qanunsuz olaraq odlu silah əldə edib saxlama, gözdirmə, qanunsuz arxeoloji tədqiqatlar aparma və sair cinayət faktları üzrə 19 nəfər barəsində axtarış elan olunub. 166 hüquqi şəxsə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib, həzrətli vaxtdakı onlardan yalnız 5-i icra edilib, 30-u isə icra edilməyib.

Sonda yerli və xarici media nümayəndələrinin sualları cavablandırılıb.

Yaponiyadakı diaspor təşkilatımız Xocavənddə aşkarlanan kütləvi məzarlıqla bağlı bəyanat yayıb

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi bu ölkənin parlamentinə, siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına, beynəlxalq mərkəzlərə, KİV-ə, eləcə də burada fəaliyyət göstərən digər təşkilat və qurumlara Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqla bağlı bəyanat ünvanlayıb.

Bu barədə AZƏTAC-ın Yaponiyadakı xüsusi müxbirinə mərkəzin sədri Xəlil Kələntər məlumat verib.

Bəyanatın mətnində deyilir: "Biz, Yaponiyada yaşayan azərbaycanlı Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi xəbərini dərindən hüznə qarşılayırıq və bu reallığı Ermənistanın növbəti hərbi cinayətinin ifadəsi kimi dəyərləndiririk.

Xatırladıq ki, rəşadətli Azərbaycan Ordusunun 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad etdiyi Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıq sayca birinci deyil. Həmin məzarlıqda məfil və kəndlilərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insan qalıqları tapılıb. Ümumilikdə həmin kənddə kütləvi məzarlıqlardan qalıqları aşkarlanmış insanların sayı 25-ə çatıb. Geyim və əşyalarından həmin şəxslərin hərbi oduqları reallığı azərbaycanlı hərbi əsirlərin işğanca verilərək qətlə yetirilməsi ilə bağlı bir çox ifadələri sübut edir.

Şübhəsiz ki, aşkar edilmiş qalıqlar Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, bu günədək taleyi namolun olan azərbaycanlılar məxsusdur. Halbuki Ermənistan tərəfi dəfələrlə edilən çağırışlara baxmayaraq, törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətinə gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırb.

Xüsusi vurğulayırıq ki, belə məzarlıqların üzə çıxması etnik nifrət hissəsinə davamlı Ermənistan silahlı qüvvələrinin davamlı olaraq beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn normalarının, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cənəvro konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralıları və həlak olmuş şəxslərə qarşı işğanca və insanlıq əleyhinə əməllərə müşahidə olunan müharibə cinayətlərini açıq şəkildə ifşa edir, onların qeyri-humanitar davranışını, genosid siyasəti həyata keçirdiyini göstərir. Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni hərbi qulluqçuları tərəfindən azərbaycanlı hərbi əsirlərin yaxın məsafədə başlanma, ürək nahiyələrinə atəş açmaqla qəddarcasına qətlə yetirilməsi, hərbiçilərin cəsədlərinin qarət olunması, hissələrdə doğranması, insanlıq sığmayan hərəkətlərə yol verilməklə işğanca və təhqirə məruz qalması ilə bağlı çoxsaylı faktları təsdiq edən xeyli sayda video qeyd edilənlərin bariz nümunəsidir.

Təəssüf hissi ilə bəyan edirik ki, Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər irqi, etnik, dini zəmində köskin nifrət siyasəti həyata keçirən Ermənistan ölkəmizə qarşı müharibə cinayətlərini dayandırmaq və əvvəllər törədilmiş cinayətlərə görə təqsirlərkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməli tədbirlər görmək əvəzinə, xalq arasında qarşıdurmaya səbəb olan təxribatlarla yol verməklə regionda təhlükəsizliyə və sülh yaratma prosesinə maneə yaradır.

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel vasiyyətliyi ilə Brüsseldə əldə edilmiş razılıqlara zidd olaraq, rəsmi İrəvan bu günədək minə xəritələrini və Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-dək azərbaycanlının taleyi barədə məlumatları Azərbaycana təqdim etməkdən imtina edir.

Biz, Yaponiyada yaşayan azərbaycanlıları qətiyyətlə bəyan edirik ki, Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətə müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir. Yaponiya ictimaiyyəti bilməlidir ki, Ermənistan Azərbaycana qarşı humanitar səhəddə intervensiya siyasəti həyata keçirib.

Biz bu faktları salahiyyəti beynəlxalq və regional təşkilatların diqqətinə bir daha çatdıraraq Ermənistanın hərbi cinayətlərinin qarşısını alınmasını tələb edirik, müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görməyə çağırırıq".



Erməni terrorizmi beynəlxalq terrorizmin tərkib hissəsidir

Edillidə aşkarlanmış kütləvi məzarlıq dünya mətbuatında

İşğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğalçılara məruz qalaraq öldürülmüş Azərbaycan hərbiçilərinin kütləvi məzarlığı tapılıb. Ekspertlərin fikrincə, Edilli Ermənistan tərəfindən Azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib.

Hazırda 4000 Azərbaycanlı hərbi və mülki vətəndaş itkin düşmüş olaraq qalır. Ermənistan kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina etmişdir.

Dünyanın nüfətlə qarşılaşdığı erməni vəhşilikləri xarici ölkələrin televiziya verilişlərində, qəzet və jurnallarında gündəm olub. Yaponiyanın "ajmedia.jp" portalında yapon və ingilis dillərində yayılan məlumatlarda erməni hərbiçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində Azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdıqları daha bir məzarlığın tapıldığı diqqətə çatdırılaraq burada 12 nəfərin qalıqlarının üzə çıxarıldığı bildirilib. Məlumatlarda əsyalara birlikdə aşkarlanan skeletlərin əllərinin və ayaqlarının məfil və kəndirle bağlandığı vurğulanıb. Müvafiq qurumların nümayəndələrinin və KİV təmsilçilərinin kütləvi məzarlığa baxış keçirdiyi qeyd edilib. Məlumatda o da bildirilib ki, cari ilin fevralında əraziyə səfər edən Fransa, Niderland, Çexiya, ABŞ, Ukrayna, Moldova, Türkiyə, Şimali Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən olan jurnalistlər həmin kənddə tapılan birinci məzarlığa erməni vandalizmini lentə alıblar.

Bu gündə Türkiyənin TRT kanalında "Azərbaycan Xocavənd rayonunda əsgərlərin kütləvi məzarını aşkar edib", TGRT kanalında "Ermənilər tərəfindən öldürülmüş Azərbaycan vətəndaşlarının meyitləri kütləvi məzarlıqdan çıxdı", "Milliyet" qəzetində "Qarabağda Azərbaycanlılara aid kütləvi məzarlıq tapıldı", "Anadolu" Alyansının xəbər agentliyində "Qarabağ müharibəsində ermənilərin öldürdüyü Azərbaycan əsgərlərinin kütləvi məzarlığı tapıldı" və "Star" xəbər agentliyində "Ermənilər tərəfindən öldürülən Azərbaycan əsgərlərinin kütləvi məzarlığı tapıldı" sərəhvhəli materiallar geniş oxucu auditoriyasına çatdırılıb. Malayziyanın "The Sun Daily" xəbər agentliyi "Azərbaycan Qarabağda kütləvi məzarlığın tapıldığını deyir", Qəterin "Əl-Cəzirə" agentliyi isə "Dağlıq Qarabağda 1990-cı illərin müharibəsində aid kütləvi məzarlıq tapıldı" sərəhvhəli yazıları ilə, İsveçrədə, eləcə də Rumınyada Xocavənd kütləvi məzarlığı haqqında məqalələr çapıqlanaraq materiallar diqqətçəkən olub.

Fransa KİV də Edillidə aşkarlanan kütləvi məzarlıq barədə məlumatları geniş işıqlandırdı. "Frans-Press" agentliyi, "20 Minutes", "Le Progrès", "Durabull-products" və digər portallar Xocavəndin Edilli kəndində aşkarlanmış ikinci kütləvi məzarlıqla bağlı məqalələr dərc ediblər.

Moldovanın xəbər portalı da Xocavənd rayonunun Edilli kəndi ərazisində Azər-

A mass grave dating back to the 1990s war was found in Nagorno-Karabakh: Azerbaijan

Bybynewsidit Oct 5, 2022

Azerbaijan said it has discovered what it claimed is a mass grave of its

Azerbaycan askerlerine ait toplu mezar bulundu

Ermənilərə katildilən Azərbaycanlılara ait toplu mezar bulundu

Los desaparecidos de la primera guerra en Nagorno Karabaj, herida sin cerrar

Groapa comună de la Khojivand: Procuratura Generală deschide un dosar penal

1. Karabağ Savaşı'nda Ermənilərə katildilən Azərbaycan askerlerine ait toplu mezar bulundu

Azerbaycan askerlerine ait toplu mezar bulundu

Ermənilərə katildilən Azərbaycanlılara ait toplu mezar bulundu

Los desaparecidos de la primera guerra en Nagorno Karabaj, herida sin cerrar

Groapa comună de la Khojivand: Procuratura Generală deschide un dosar penal

Azerbaycan askerlerine ait toplu mezar bulundu

Ermənilərə katildilən Azərbaycanlılara ait toplu mezar bulundu

Los desaparecidos de la primera guerra en Nagorno Karabaj, herida sin cerrar

Groapa comună de la Khojivand: Procuratura Generală deschide un dosar penal

Azerbaycan askerlerine ait toplu mezar bulundu

Ermənilərə katildilən Azərbaycanlılara ait toplu mezar bulundu

Los desaparecidos de la primera guerra en Nagorno Karabaj, herida sin cerrar

Groapa comună de la Khojivand: Procuratura Generală deschide un dosar penal

Azerbaycan askerlerine ait toplu mezar bulundu

Ermənilərə katildilən Azərbaycanlılara ait toplu mezar bulundu

Los desaparecidos de la primera guerra en Nagorno Karabaj, herida sin cerrar

Groapa comună de la Khojivand: Procuratura Generală deschide un dosar penal

baycan Ordusunun hərbi qulluqlarının kütləvi dəfn edildiyi məzarlıqla bağlı mövzuya geniş yer ayırıb.

Ermənilər tarixboyu istər Azərbaycan, istərsə də xarici ölkələrdə xalqımıza qarşı terror, soyqırımı aktları və kütləvi qırğınlar törətmişlər. 1918-ci ilin martında erməni terror silahlı birləşmələrinin törətdiyi qırğınlar zamanı 12 minə yaxın Azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Daha sonra Qubada, Şamaxıda, Göyçayda, Salyanda və digər ərazilərdə Azərbaycanlılara qarşı soyqırımı davam etdirilmiş, insanlar bəzən diri-diri xəndəklərə, quyulara atılmış və ya kütləvi halda vəhşicəsinə qətlə yetirilmişlər. Bütün bunlar zamanından bu gündək dünyanı aidiyyəti beynəlxalq qurumlarına da yaxşı məlum olan "Daşnak-sütyun" partiyasının silahlı bölmələri tərəfindən həyata keçirilmişdir. Bu qırğınların coğrafiyasını genişləndirmək üçün ermənilər terrorla məşğul olan xüsusi "Nemezis" təşkilatı yaratmışlar. "Nemezis" kəlməsi yunanca olmaqla, intiqam ilahəsi Nemezdanın adından götürülmüşdür. Terrorçu başı Şahin Natalinin 1919-cu ilin oktyabrında Erməni İnciləbcı Federasiyası - "Daşnak-sütyun" partiyasının İrəvanda keçirdiyi IX qurultayında bu terror hərəkatına başlamaq haqqında qərar verilmişdir. Bəhanə də o idi ki, guya Bakıda

1918-ci ildə erməni əhalisinin qətlini təklif etmiş şəxslərdən qisas alınmalıdır.

Ermənilər bu vəhşi xislətlərini müasir dövrimizdə də davam etdirib, Birinci, həm də İkinci Qarabağ müharibələrində amansız hərbi cinayətlər törədiblər. 1988-ci ildə başlayan Qarabağ hadisələri Azərbaycan ərazilərinin işğal, kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə Azərbaycanlının öz tarixi torpaqlarından didirgən salınması, mədəni-tarixi irsimizin məhvi ilə nəticələndi. Ağdaban, Başlıbel, Bağanis-Ayrım, Qaradağlı kəndlərində törədilmiş vandallıqlar erməni faşizminin mahiyyətini aydın şəkildə göstərir. Ermənilərin dinc Azərbaycanlılara qarşı 26 fevral 1992-ci ildə törətdikləri Xocalı soyqırımı isə xüsusi qəddarlıq, amansızlıq ilə seçilir.

Azərbaycan Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın axtarışı ilə bağlı neçə illərdi dünyaya çağırış edirik ki, Ermənistan 4 min insanımızın öldürüldüyü deyən, təzyiqlə göstərir, heç olmasa qətlə yetirib, kütləvi şəkildə basdırdıqlarının yerini göstərsinlər... Təəsüf ki, aidiyyəti beynəlxalq təşkilatlar hələ də susurlar.

Xatırladaq ki, 44 günlük müharibə başa çatandan sonra Azərbaycan Ermənistan Qarabağda basdırdığı minlə-

rin xəritəsini istədi, bu barədə də çoxsaylı səslenişlər oldu. Azərbaycan "erməni əsirləri qaytarın" deyib də təzyiqlər göstərənərdən burada da səsimizə ses vermədiklər. Hətta üçtərəfli Bəyənət imzalandıqdan, müharibə "dur" deyildikdən sonra ərazilərimizə keçib hərbiçilərimizi, dinc sakinlərimizi qətlə yetirən terrorçuların azad olunmasından ötrü olmanın canfəşanlıqla əl atırlar işğalçılardan əldən minə xəritələrinə alıb vermədiklər ki, ermənilərin daramadığın etdiyi əraziləri abadlaşdırırlar təhlükə ilə üzlaşmənərdən. Ermənistanın yülzərlə hərbiçini qaytarılması müqabilində təqdim etdiyi xəritələrdə özələri kimi saxta olmasa faktına belə beynəlxalq qurumlar reaksiya vermədilər.

Edillidə kütləvi məzarlığın aşkarlanması Azərbaycanın Ermənistan hərbiçilərini qaytaracağı günə təsadüf edir. Müqayisə edin, biz diri erməniləri qaytarırıq, onlar isə hətta bizim qətlə yetirilənlərimizin də basdırdığı yerləri nişan vermirlər, sadəcə Azərbaycan əsgərinin azad etdiyi ərazilərdə aparılan qazıntı işləri nəticəsində insan qalıqları aşkarlanır. Bu isə Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o

cümlədən "Döyüşən ordularla yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozulması deməkdir.

Azərbaycan əsgəri hansı ünvanı azad edirsə, insan qalıqları aşkarlanır. Başlıbelə də belə olmuşdur. Fərruxda da, Edillidə də... Məsələn, ötən ay Kəlbəcər rayonunun Yanşaq kəndində bunkerlər aşkarlanmışdır. Düşmən işğal illərində Azərbaycan əsirləri soyuq havada heç bir şərait olmayan, dəhşətli iqlimə məhz bu kameralarda saxlayıb. Ehtimal olunur ki, bir gecədə məhv edilən, Yer üzündən silinən 7 min nəfərlik Xocalıda, Ağdərə, Xocavənd, Malibeyli, Kərkicahan... digər yerlərdə nə qədər kütləvi qəbristanlıqlar tapıla bilər. Ermənilər bu ərazilərin azadlığını əngəlləməklə insanlığa qarşı törətdikləri cinayətləri ört-basdır etməyə çalışıblar.

Bütün bunlar, eləcə də xarici ölkə mətbuatında dərc edilən materiallar onu deməyə əsas verir ki, Azərbaycan torpaqlarında aşkarlanan kütləvi məzarlıqlar Ermənistanla yanaşı, erməni vəhşiliyinə göz yuman beynəlxalq təşkilatların, onların arasında dayanan bəzi dövlətlərin üzqarasındır.

Rəhman SALMANLI,
"Azərbaycan"



Xarici ölkələrin hərbi attaşələri Edilli kəndində aşkarlanan kütləvi məzarlığa baxış keçiriblər



Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşələri Xocavənd rayonunun Edilli kəndinə səfər ediblər. AZƏRTAC xəbər verir ki, hərbi attaşələr kənddə aşkarlanmış növbəti kütləvi məzarlığa baxış keçiriblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Müdafiə Nazirliyinin, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nümayəndələri onları ərazidə aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlər barədə ətraflı məlumatlandırılıb.

Bildirilib ki, Xocavənd rayonunun Edilli kəndində 3 kütləvi məzarlıq aşkar olunub. Daha əvvəl aşkarlanan iki məzarlıqda müvafiq olaraq 7 və 6 skelet tapılıb. Bu günlərdə aşkarlanan üçüncü məzarlıqda isə məfil və kəndirələrdən istifadə edilməklə əl-ayağı bağlanmış kütləvi şəkildə dəfn edilmiş 12 insan qalıqları tapılıb. İlk baxışda köllə sümüklərdə küt alət izləri, həmçinin güllə və iti alətin dəşdiyi izlər müşahidə olunur.

Qeyd edilib ki, Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın soydaşımız itkin düşüb, onların taleələrindən hələ də məlumat yoxdur. Ermənistan tərəfi dəfələrlə edilən çağırışlara baxmayaraq, törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətinə gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də Azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təq-

dim etməkdən boyun qaçırdı. Buna baxmayaraq, axtarış işləri bundan sonra da davam etdiriləcək. Qarabağın digər bölgələrində də belə məzarlıqların olacağı istisna deyil.

Hərbi attaşələrin diqqətinə çatdırılıb ki, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyasının tələblərinin kobudcasına pozması və Azərbaycanlılara qarşı etnik nüfret siyasəti yürütməsi bu faktın üzə çıxması ilə bir daha təsdiqlənmiş oldu. Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənərdən məsuliyyətə cəlb edilməlidir.

Bildirilib ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqlarının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümüklərdən nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.

Həmin hadisələrin şahidi olmaqla 28 avqust 1993-cü il tarixdən 14 dekabr 1994-cü il tarixədək Ermənistanda əsirlikdə olmuş və müxtəlif növ işğalçılara məruz qalmış Füzuli rayon sakini Şixoliyev Şəmsi Cənab oğlu zərərçəkmiş şəxs qismində tanınıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkatları davam etdirilir.





Azərbaycan və Türkiyə HDQ xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar



Bu ilin planına əsasən, Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi təyinatlılarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri birgə təlim keçir. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Aksaz dəniz bazasında keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.

Təlim iştirakçıları plana əsasən, gecə və gündüz şəraitində fərdi və qrup şəklində taktiki atışlar, qarışıq qruplar şəklində birgə marş, pusuq və basqın, eləcə də dənizdə xüsusi qapalı sualtı tənəffüs aparatlarından istifadə etməklə uzun məsafələrə sualtı üzmə tapşırıqları yerinə yetirəcəklər.

Təlim oktyabrın 14-dək davam edəcək.



UEFA Avropa Liqası: "Qarabağ" komandası "Olimpiakos"u 3 cavabsız qolla məğlub edib

Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi G qrupunun üçüncü turu çərçivəsində Yunanıstanda "Olimpiakos" komandasının qonağı olub. Georgios Karaiskakis stadionunda oynanılan qarşılaşmada "Qarabağ" komandası 3:0 hesabı qələbə qazanıb.

Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Peltonun idarə etdiyi oyunda Ağdam təmsilçisinin heyətində Kvbəna Ovusu, Marko Veşović və Ramil Şeydayev fərqlənilib.

Qrupun digər oyununda "Frayburq" Almaniya Fransasının "Nant" klubunu qəbul edib. Görüş Almaniyada klubunun 2:0 hesabı qələbəsi ilə başa çatıb.

Hesabında 9 xal olan "Frayburq" qrupda birinci pillədə qərarlaşıb. "Qarabağ" 6 xalla ikinci, "Nant" isə 3 xalla üçüncü yerdədir. "Olimpiakos"un isə hesabında xal yoxdur.



"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti "Dənizçi" MTK-nın 1-ci mərtəbəsi uşaq bağçası olmaqla yüksəkmərtəbəli 1 C yaşayış binasının elektrik işıqlandırma sisteminin qurulması xidmətinin (mal-material və işçilik birlikdə) satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciat üçün son müddət 2022-ci il oktyabrın 14-ü saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (öslü və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.

Ünvan: Bakı, Mikayıl Useynov küç., 2

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.

Müsabiqə komissiyası

OXUCULARIN NƏZƏRİNƏ!

"Azərbaycan" qəzetinə 2022-ci il üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

ABŞ-nin Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublar

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

Qonaqlarla görüşən universitetin rektor əvəzi Zəfər Qurbanov ADAU ilə ABŞ-nin ali təhsil müəssisələri arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb. O bildirib ki, Aqrar Universitetdə professor-müəllim heyətinin və tələbələr üçün xarici mütəxəssislərin təcrübəsinin öyrənilməsinə ehtiyac var.

Sonra qarşılıqlı əməkdaşlıq perspektivləri və müəllim-tələbə mübadiləsi məsələləri müzakirə olub.

Çıxış edən qonaqlar Aqrar Universitetdə keçirilən bu görüşdən məmnun olduqlarını ifadə edərək, təhsil sahəsində fəaliyyət göstərən əməkdaş və tələbələr üçün göstərilən diqqəti qeyd edərək, ABŞ-nin ali təhsil müəssisələri arasında sıx əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün təkliflər irəli sürüblər.

Sabir ƏLİYEV,
"Azərbaycan"



Yeni nəşrlər

Alimin gənc nəslə hədiyyəsi

Əməkdar müəllim, pedaqogika üzrə elmlər doktoru Yusif Qaziyevin "Füyuzat" nəşriyyatında çap edilmiş "Kitabi-Dədə Qorqud" abidəsində təlim-tərbiyə məsələləri Azərbaycan milli dövlətçiliyinin, maarif və mədəniyyətinin təməli kimi qeyd olunmuşdur.

Alimin xalqımızın mənəvi xəzinəsinin ən gözəl incilərindən biri olan "Kitabi-Dədə Qorqud" dastanına müraciət etməsi təbii ki, heç də təsadüfi deyil.

Y.Qaziyev bütün ömrünü gənc nəslin təlim-tərbiyəsində, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsinə sərf edib. Azərbaycan xalqının, o cümlədən türk dünyasının ən qədim yazılı abidələrindən olan "Ki-

tabi-Dədə Qorqud" dastanı oğuzların adət-ənənələri, həyat tərzi, mənəviyyatı, dünya görüşləri və tarixi-etnoqrafik məlumatları ilə zəngin bir xəzinədir. Epos soykökümüzü, tariximizi, milli dövlətçilik adət-ənənələrimizi və dilimizin keçmişini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir.

Yusif Qaziyevin oxuculara təqdim etdiyi yeni tədqiqat

əsərində öcdadlarımızın dövlətçilik ənənələrinin, təlim-tərbiyə məsələlərinin necə yaranmasını dastandakı məlumatlar əsasında təhlil edilmişdir. Monoqrafiyada xalqın təfəkkür tərzi, psixologiyası, ictimai və mədəni inkişafın fəaliyyət istiqamətləri elmi, pedaqoji, tarixi, ekoloji, hərbi və fiziki inkişaf baxımından araşdırılıb.

Bədi publisistikamızın geniş imkanlarından istifadə edən müəllif əsərdə "Kitabi-Dədə Qorqud" mətnlərində rast gəlinən ən müxtəlif anlayışların özünəməxsus şəkildə elmi izahını verir. Filoloji və türkoloji fikrin bir çox mühüm nailiyyətlərini özündə əks etdirən həmin izahlar qorqudsünaslıqla bağlı mənəvi xəzinəmizi daha da zənginləşdirir.

Pedaqog-alimin bu kitabının da tarixin yaddaşından süzülüb gələn vətənpərvərlik hissəsinin gənclərə aşılanması müstəsna mühüm rol oynayacağı şübhəsizdir.

ƏLŞƏN QƏNİYEV,
"Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə qardaşı

HAFİZ HÜSEYNZADƏNİN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Zamir Mehdiyev, İmran Muradov, Məhəmməd Nooyev və Aydın İsayev Avar Milli Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri

MAHAMA BAZAROVUN

vəfatından kədərliyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev və nazirliyin kollektivi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə qardaşı

HAFİZ HÜSEYNZADƏNİN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Milli Məclisin deputatı Jalal Əhmədovaya həyat yoldaşı

BABƏK ƏHMƏDOVUN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə qardaşı

HAFİZ HÜSEYNZADƏNİN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, 11 mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavinləri - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavinləri - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 539-63-82, 432-37-68
İnformasiya şöbəsi - 538-56-60
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompyuter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığıb sahifələnmis,
"Azərbaycan Nəşriyyatı" MMC-də
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafehinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 6471
Sifariş 2826
Qiyməti 40 qəpik